

Unikal

№29 (2259) 8 avqust 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

Özəl klinikalarda dərəbəylik - Genişmiqyaslı yoxlamalara ehtiyac var!



Nəcməddin Sadıkovla bağlı sensasion iddianın pərdəarxası

Yola salmaq üzrə olduğumuz həftənin ən sensasiyalı xəbəri Nəcməddin Sadıkovla bağlı oldu. Xəbərdə onun Türkiyədə dindirilməsindən bəhs edilirdi. Bu haqda "Middle East Eye" nəşrinin müxbiri Ragib Soylu yazıb. Ragib Soylunun yazdığına görə, 2020-ci ildə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovu Türkiyə hərbiçiləri saxlayaraq, Ankaraya aparıb, orada dindiriblər. Soylu onu da yazıb ki, buna səbəb Azərbaycan ordusunda Rusiyaya bağlı şəxslərin kimliyinin ortaya çıxarılması olub. İlk baxışdan yuxarıdakı xəbərdə qeyri-adi heç nə yoxdur. Nəcməddin Sadıkovun ruspərəst fiqur olduğu...

Səh. 5

Azərbaycan, ABŞ və Ermənistan arasında işçi qrupları yaradılacaq



Xəbər verdiyimiz kimi, Ermənistan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş proseslərinə başlanılacaq və müvafiq işçi qrupları yaradılacaq. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan...

Səh. 9

Vaşinqton görüşünü hədəfə alanlar...



Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş, əldə olunan tarixi razılaşmalar beynəlxalq mediada, siyasi dairələrdə ən çox müzakirə olunan mövzular sırasındadır.

Səh. 2

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı sərəncam



Afaq Bəşir qızı Səfərova (Bəşirqızı) "Şərəf" ordeni ilə təltif edilib. "Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Səh. 3

"Geyimim kişiləri niyə narahat edir, anlamıram" - Nura Suri



Müğənni Nura Suri geyimini tənqid edən kişiləri qınayıb.

Bu barədə ifaçı sosial media hesabında yazıb: "Hər dəfə deyirəm ki, heç nəyə təccüblənməyəcəyəm. Yəni də təccüblənirəm insanların dərrakəsizliyinə, axmaqlığına. Beyin işləməyən insanlardan zəhləm gedir. Deməli,

şəkil paylaşmışam səhnə aldığı məkandan. Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, feysbukda şəkil, video, klip nadir hallarda paylaşırım. Burada status yazmağa daha çox üstünlük verirəm.

Nə isə, şərhlərdə bir neçə "kişi" (feysbuk istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına

gələni yazırlar. Əvvəlcə bir neçəsini sildim, sonra düşündüm ki, qalsın, başqaları da görsün, belələri tanısin.

Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların qeybətini açıq şəkildə etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır".

Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...



Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.

"Unikal" qafqazinfo.az-a istinadən xəbər verir ki, E.Seyidcahan R.Zərgərliyə xüsusi ittiham qaydasında məhkəməyə verib. Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. Yutub platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq "Bağışla Elza, bağışla mənə, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə

pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirinə deyir ki, ağzını aç, tüpürüm, tüpürçəyim bal dadır, sənün üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şəriyyatə soxa bilərsən. İfaçı kimi zay...." sözlərindən ibarətdir.

Deputatlığa namizəd olmuş Seyidcahan "təlxək", "dəli", "zay" sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.

Təqsirləndirilən şəxs qisminə də cəlb edilməmiş R.Zərgərli isə it-

tihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir: "Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifişmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm".

Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspertiza keçirilib.

Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaranan hallar olduğunu təsdiqləməyib. Rəyde yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzularda dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi "təlxək", "meymun", "dəli" kimi sözlər daşdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hədudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.

Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsinə tələb etmək hüququ olduğu da izah edilib.



"Təyyar da, Samir də böyük sənətkardır"

Müğənni Kərim Abasov sosial media hesabında verilişlərdən birində sənətkarların canlı ifasını paylaşaraq onları tənqid edib.

Görüntülərdə Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramov yer alıb. Onlar "Sən-siz yaşaya bilmirəm" mahnısını canlı ifa ediblər. Kərim paylaşımına "Nə vacibdir axı? Gücə düşməkdənsə, gedib fonoqram oxuyun. Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləşmir. Bütün gün gəncləri canlı oxumamaqda qınayanlar" deyərək yazıb. O, Nazpəri Dostəliyevanın adının qarşısına isə ürək emoji qoyub.

Klarnet ifaçısı Hüseyn Məhəmmədov müğənni Kərim Abasovun Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşımını tənqid edib.

Musiqiçi T.Bayramovun ifasını yayımlayaraq "Bizə düşmənlərim deyil, siz əvəz edirsiniz. Çox heyiflər olsung Allah sizi qorusun, dəyərli sənətkarlarımız. Təyyar da, Samir də böyük sənətkardır" deyərək əlavə edib.

Nadir Bayramlının vəsiyyəti

"Validəyn dünyasını dəyişmədən əvvəl vəsiyyətini yazıb, gizlin saxlamalıdır. Yazmamışam, amma neçə vaxtdır düşünürəm edim. Yaşından asılı olmayaraq hamı bunu etməlidir".



Bu sözləri müğənni Nadir Bayramlı "Rəngarəng" verilişində deyib. Sənətçi vəsiyyətini açıqlayıb: "Vəsiyyətimdə var ki, məzarımda şəkil olmasın. Sadəcə olsun, göstəri olmasın. Dinimiz icazə vermir. Əgər qəbir daşında şəkil varsa, ora mələk yaxınlaşmır. Mələyin öz duası var, qulunu bağışla".

"Qoxladın, oxşadın, qopa bilmədin..."



Əməkdar artist Lalə Məmmədova yeni fotosunu izləyiciləri ilə bölüşüb.

Müğənni şəklə "Qoxladın, oxşadın, qopa bilmədin" qısa şərhini yazıb.

L.Məmmədova yeni layihə üzərində çalışdığını bildirdi.



Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq

Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

“Unikal” xəbər verir ki, bu barədə Report-a təşkilatın mənzil-qəragahından bildirilib.

Təşkilatın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır.

ATƏT-də təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistanın Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub.

“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edirik və ABŞ administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk”, - təşkilatdan vurğulanıb.

Təşkilatın rəsmi nümayəndəsinin sözlərinə görə, ATƏT Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə sadıq qalır.

ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün yaradılmışdı. Azərbaycanın qələbəsi ilə başa çatan 2020-ci ilin payızındakı Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub və belə olan halda nə ATƏT-in Minsk qrupuna, nə də onun institutlarına ehtiyac var. Bununla əlaqədar olaraq Azərbaycan Ermənistanla Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təklif edib. Avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Minsk qrupunun buraxılması haqqında birgə müraciət imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü iki şərt-dən biri idi.

Üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransadan başqa, qrupa Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç, Azərbaycan və Ermənistan daxildir.

Azərbaycanda fəaliyyət göstərən özəl klinikalarla bağlı qalmaqalların ard-arası kəsilmir. Bu qalmaqalların motivləri müxtəlif olsa da, nəticə eynidir: qeyri-dövlət tibb müəssisələrindəki qeyri-peşəkarcılıqdan və qiymət soyğunçuluğundan vətəndaşlar əziyyət çəkirlər!

Elə bu günlərdə məlum oldu ki, Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümet İyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən “Etalon Hospital”da liposaksiya əməliyyatı keçirib. E-saglam.az-ın xəbərinə görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə - damar dopleri və qarın boşluğu USM - ümumiyyətlə aparılmayıb.

Mənbənin verdiyi məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və

Nəsimova ilə bağlı hər hansı məlumat yer almır.

Qarşı tərəfin deyilənlərə münasibətini öyrənmək üçün qarşı tərəflə - onkolog-inekoloq Turanə Nəsimova və “Atlas Medical Center” ilə əlaqə saxlamaq mümkün olmayıb, belə ki, telefon zəngləri cavabsız qalıb...

Qısa müddət öncə isə “Kraton Clinic” MMC-nin növbəti dəfə vergi borcu olması üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən klinikanın dövlətə olan vergi borcu 22287.1 manatdır.

Xatırladaq ki, “Kraton Clinic” MMC-nin qanuni təmsilçisi, direktoru Kəmalə Nəhmətova Cabir Qızıdır. Klinikanın nizamnamə kapitalı 20 manatdır.

K.Nəhmətova həmçinin “Medlink” apteki və “Ak Company” şirkətinin sahibidir.

Başqa bir qalmaqallı xəbər isə “MedEra Hospital”la bağlıdır - bu günlərdə həmin klinikada xalq təbabəti ilə xəstə-

sən, bu biabırılıqlara necə yol verə bilərsən?”

Qeyd edilənlərlə bağlı Elnur Əli ilə əlaqə saxladığımız isə bütün deyilənləri inkar edib. Bildirib ki, manual terapiya ilə məşğuldur, həmin xəstəni də qəbul edib və öz ixtisası daxilində yardım göstərib: “Metastaz vermiş xəstəni gətirdilər yanıma ki, bax gör göbəyi düşübümü. Birinci dəfə bir bacı gəlmişdi, dedi ki, çox ələmə, əzmə, sadəcə bax. Mən də başa düşdüm ki, təsəlli axtarırlar. Bacısına göz vurub xəstəyə dedim ki, sənə ölüm görsənmir, yaxşısan. Heç sarğı da vurmamı xəstəyə. Evə gedəndən sonra mənə zəng etdilər ki, qusur, qan gəlir, dedim özünün onkoloquna müraciət edin. Dedilər yox, mütləq sənin yanına gətirmək istəyirik, dedim gətirin, amma stasionara qoyacağıq. 3 gündən sonra baxdım ki, yenə gəldilər, bu dəfə 3 bacı. O qədər analiz, müayinə cavabları dedilər ki, məni ağırlıq basdı, dedim yoruldum, birinci gün gələrsiz, qalanına bi-

Özəl klinikalarda dərəbəylik

Cavabdeh qurumların nəzərinə: Genişmiqyaslı yoxlamalara ehtiyac var!

trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Bu ilin mart ayında məhz eyni fəsad - tromblasma nəticəsində cəmi 34 yaşlı qadın dünyasını dəyişib.

Əlavə olaraq, əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb və hələ də müalicə alır.

Mövzu ilə bağlı aktrisa ilə əlaqə saxladığımız isə o, bu barədə danışmaq istəmədiyini bildirib. Bu barədə xəstəxanaya müraciət etdiyini və onlardan xəbər gözlədiyini vurğulayıb.

Məlumat üçün bildirək ki, “Etalon Hospital” və “Avrasiya” Klinikası eyni şəxsin rəhbərliyində fəaliyyət göstərir. Bu isə xəstə hüquqlarının pozulması və tibbi səhlənkarlıqla bağlı məsuliyyətin bir mərkəzdə cəmlənməsi anlamına gəlir.

Xatırladaq ki, ölkədə son illərdə estetik əməliyyatlar zamanı baş verən tibbi səhvlər, ölüm halları və səhlənkarlıqla bağlı çoxsaylı faktlar ictimaiyyətdə narahatlıq doğurur. Yuxarıda haqqında danışılan bu hal da həmin zəncirin bir hissəsi kimi görünür.

Son günlərdə daha bir qalmaqallı xəbər isə “Atlas Medical Center”lə bağlı baş verib. Bildirilib ki, adıçəkilən klinikada fəaliyyət göstərən onkolog-inekoloq Turanə Nəsimovanın tibbi təhsili olmadığı iddia olunub. Bu barədə “Oxu.az”a ünvanlanan şikayətdə qeyd edilib.

Şikayətdə vurğulanıb ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar nazirliyin “Tibb kadrlarının vahid reyestri”ndə əks olunur. Sözügedən reyestrə isə Turanə



ləri sağaltdığı bildirilən Elnur Əlinin əsliində falçılıqla məşğul olduğu iddia edilib. Afn.az yazıb ki, iddiaçı Aynur Şahkərimovanın sözlərinə görə, onkoloji xəstə olan xalası inandığı üçün E.Əlinin yanına gedib: “Qəbulu 30 manatdır. Xalamla anam və o biri xalam da gedib. Ödəniş ediblər və “həkim” qapını bağlayıb başlayıb otaqda falçılıq etməyə. Xəstənin səhhəti qalıb bir tərəfdə, birinə deyib sən qara maşın kimi var, ona qəza görsənir, o birinə deyib sənə ağırlıq var, məni basır. Anama deyib ki, qurban kəs, bir pay da mənə gətir. Anam da pensiyasını gözləyir ki, qurban kəsib bir pay “həkim”ə, bir pay da köməkçisinə aparsın. Xalam deyib sən xəstəsən, amma o biri xalam üçün deyib ölüm varsa o səndən qabaq öləcək. Anama deyib ki, sən korsan, xəstəxanaya düşəcəksən, get dənizdən duzlu su götür, çim. Ödənişi edilməsinə baxmayaraq, xalam üçün heç nə etməyib. Xalam yenidən gedib ki, pul ödəmişəm, falıma baxsın. Anama deyib sən ərnlə qonşu kimi yaşayırısan. 70 yaşlı qadına bu söz deyilər? “MedEra Hospital”, bu nə şarlatanlıqdır? Sən tibb müəssisəsi-

rinci gün baxaram”. E.Əli bildirdi ki, bacılardan heç birinə “qara maşın kimi adamın qəza törədəcəyi”, “qurban kəsməli olması” barədə heç nə deməyib: “Bunu demək üçün adamın əlində fakt-sübut olmalıdır, onlar sübutsuz danışirlər”.

Qeyd edək ki, yuxarıda sadalananlar özəl klinikalarla bağlı sadəcə son bir ayda baş verənlərdir. İl ərzində onlardan şikayətlərin nə sayı var, nə hesabı... Üstəlik, bu cür qalmaqallı xəbərlərin səngiyəcəyinə ümid də yoxdur, hətta müşahidələr vətəndaşların özəl klinikalara qarşı iddia və ittihamlarının get-gedə artdığını göstərir.

Görünən odur ki, cavabdeh qurumların sözügedən tibb müəssisələrində effektiv yoxlamalar keçirməsi qaçılmazdır. Effektiv yoxlamalar dedikdə nəyi nəzərdə tuturuq? Məsələ burasındadır ki, aidiyyəti orqanların təftişi bir çox hallarda formal xarakter daşıyır, vətəndaşın maraqlarına yox, kimlərinə mənafeyinə xidmət edir. Elə ona görə də həmin yoxlamalar demək olar ki, nəticəsiz qalır. Bu isə özəl klinikaları kefləri istədiyi kimi davranmağa bir az da cəsarətləndirir.

Toğrul Əliyev



Azərbaycan, ABŞ və Ermənistan arasında işçi qrupları yaradılacaq

Aydın Mirzəzadə: "Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün bütün məsələlər aydınlaşacaq"

Xəbər verdiyimiz kimi, Ermənistan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş proseslərinə başlanılacaq və müvafiq işçi qrupları yaradılacaq. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib. Erməni nazir həmçinin qeyd edib ki, işçi qrupların formalaşdırılması çox vaxt aparmayacaq.

Bəs görəsən, sözügedən işçi qrupların gündəliyi hansı məsələlərdən ibarət olacaq?

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, işçi qrupun üzvlərini Prezident İlham Əliyev müəyyən edəcək.

"Burada Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün bütün məsələlər aydınlaşacaq. İlk növbədə, həmin ərazinin coğrafi şəraiti nəzərə alınacaq. Həmçinin, dəmir yolu və avtomobil yolunun açılması üçün layihənin hazırlanması, eyni zamanda həmin yollar üçün nə qədər vəsait lazım olduğu müəyyənləşdiriləcək. Nəzərdə tutulan vəsaitin mənbəyi ilə bağlı məsələlər də dəqiqləşdirilməlidir. Digər tərəfdən, həmin yol ABŞ-nin hansısa bir şirkətinin idarəetməsinə veriləcək. Şirkət isə həmin yolun fəaliyyət göstərməsi və təhlükəsizliyi məsələlərində məsuliyyət daşıyacaq. Əlbəttə, bu məsələlər həmin işçi qrup tərəfindən tənzimlənəcək", - deyir o qeyd edib.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın çoxdan təklif etdiyi model mütləq son variantda nəzərə alınacaq: "Bu model isə ondan ibarətdir ki, Azərbaycanın Zəngəzura bitişik ərazisində sərhədgömrük məntəqəsi yaradılacaq. Yoxlamalar isə Azərbaycanın gömrük və sərhədciləri tərəfindən həyata keçiriləcək. Dəhlizdən istifadə edən insanlar və daşıyan yüklər Ermənistan ərazisinə cəmi bir neçə kilometr keçməklə Naxçıvana çatdırılacaq. Azərbaycandan hər hansı gömrük rüsumu alınmayacaq. Çünki,



Azərbaycan öz ərazisinin bir hissəsindən digər hissəsinə keçir. Bu məsələlər də işçi qrup tərəfindən müəyyənləşdiriləcək. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına dair mövcud bəndlər götürüldükdən sonra, artıq ikitərəfli münasibətlərin yaxşılaşması ilə bağlı yalnız Azərbaycan-Ermənistan işçi qrupu fəaliyyət göstərəcək. Əlbəttə ki, bu istiqamətdə həm beynəlxalq hüquq, həm də digər dövlətlərdə mövcud olan oturuşmuş təcrübələr nəzərə alınacaq".

Qeyd edək ki, Vaşinqtonda əldə edilən razılaşmanın pozulmasını, proseslərin yekun sülhlə nəticələnməməsini istəyən qüvvələr də var. Əsasən da Rusiyanın proseslərin bu şəkildə inkişafında maraqlı olmadığı bildirilir.

Bu barədə fikirlərini bölüşən siyasi şərhçi Aqşın Kərimov deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları və ondan irəli gələn öhdəlikləri sabotaj etmək üçün müxtəlif vasitələrə əl ata bilər. Onun fikrincə, Rusiyanın mövcud informasiya və analitik məkanının təhlili göstərir ki, Kreml bu istiqamətdə artıq müəyyən təlimatlar verib: "Kremləndən gələn açıqlamalar və bunun mediada əks-sədası belə

düşünməyə əsas verir ki, Rusiya hazırkı sülh planından razı deyil. Ehtimal olunur ki, Moskva Vaşinqton razılaşmalarını üstələyəcək alternativ təkliflər paketi hazırlamağa çalışacaq, lakin bunu necə həyata keçirə biləcəyi sual altındadır. Çünki Rusiyanın "sülh" planının özü şübhəlidir. Ona görə də Rusiya Azərbaycana qarşı təzyiq vasitələrini işə salma, vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirə bilər.

Digər tərəfdən, yaxın günlərdə - 15 avqustda Alyaskada Donald Tramp və Vladimir Putin arasında görüş planlaşdırılır. Bu görüşün nəticələri Cənubi Qafqaz, postsovet məkanı və Yaxın Şərq üzrə mümkün bölgülərə təsir göstərə, həmçinin Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətini formalaşdırma bilər.


Əgər Tramp-Putin razılaşması baş tutmasa, Rusiya Cənubi Qafqazda daha aqressiv siyasət yürüdə bilər. Bu ssenariyə Rusiyanın əsas diqqət yönəldirəcəyi ölkə Ermənistan olacaq. Bu yolla Rusiya Ermənistanı təsir dairəsində saxlamağa və onu Azərbaycana qarşı təcridatlarına hazırlamağa cəhd edə bilər.

Lakin Ukraynadakı müharibə kampaniyası səbəbindən Rusiyanın geosiyasi gücü əvvəlki səviyyədə deyil və mövqelərində geriləmə müşahidə olunur. Məhz bu səbəbdən Rusiyanın hansı alternativ addımlar ata biləcəyi diqqət mərkəzində olmalıdır".

Politoloq Məhəmməd Əsədullazadə isə başqa bir istiqamətə diqqət çəkib. O, Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İttifaqının toplantısına qatılmasının mühüm bir gediş olduğunu deyib. " Bu Başa nazirin məzuniyyətdə olduğu kimi əsaslandırılarsa da, siyasi proseslər Avrasiya İttifaqından çıxmağa hədəflənib. Çünki, Avrasiya İttifaqında qalmaq Ermənistan üçün siyasi çətinliklər yarada bilər. Məhz Rusiya İttifaqı çərçivəsində Ermənistanla iqtisadi əlaqələrə görə Kreml təzyiq mexanizmini işə salacaq. ABŞ Azərbaycanla sülh prosesi nə keçilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi, həmçinin üçtərəfli Bəyannamə Ermənistan üçün yeni bir siyasi mərhələnin başlanğıcıdır", - deyir M.Əsədullazadə əlavə edib.

Müsahibimiz onu da nəzərə çatdırıb ki, artıq Ermənistan Rusiyanın iqtisadi təsirini zəiflətmək üçün Türkiyə ilə sərhədlərin açılması yaxın aylarda reallaşsın bilər: "Bununla Ermənistan Türkiyə vasitəsilə Avropa İttifaqı ilə iqtisadi əlaqələrini quracaq. Türkiyə Ermənistan iqtisadiyyatına investisiya yatıracaq. Ona görə də N. Paşinyan ölkəsinin iqtisadi əlaqələrini Rusiya ilə deyil, Türkiyə və Avropa ilə inkişaf etdirməyi hədəfləyir. Bu da ölkəsinin müstəqilliyi deməkdir. N. Paşinyan seçkilərdə qələbə əldə edərsə, KTMT və Avrasiya İttifaqından çıxsa bilər".

Murad İbrahimli



600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 336 nəfər, Rİ altqrupu üzrə 715 nəfər 600 və daha çox bal toplayıb.

Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan nəticələrinə əsasən I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6863, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 819 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6848 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Riyaziyyat, fizika ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6590 abituriyent iştirak edə bilər.

Kompüter elmləri ixtisası üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6733 abituriyent iştirak edə bilər.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min 305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 yer ayrılıb. Bundan 15 min 199 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupunda dövlət sifarişi əsasında 9199 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 6000 plan yeri ayrılıb.

Prezidentdən 1,5 milyon manatlıq sərəncam



Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivililər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmir ediləcək.

"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivililər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Miq üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

Bu barədə "Unikal"a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Putin Tramp ilə yeni müqavilə bağlaya bilər

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə gözlənilən danışıqlar zamanı strateji hücum silahlarına dair yeni sazişin bağlanacağını istisna etməyib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin saytı məlumat dərc edib. Rusiya lideri avqustun 14-də Kremldə Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah reisi Valeri Gerasimov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və digər şəxslərin iştirakı ilə görüş keçirib. Putin bəyan edib ki, Rusiya-Amerika sammitində razılaşmaların əldə edilməsi "ölkələrimiz arasında, Avropada və bütövlükdə dünyada uzunmüddətli sülh şəraitini yaratmaq üçün" lazımdır.

Vaşinqton görüşünü hədəfə alanlar...

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş, əldə olunan tarixi razılaşmalar beynəlxalq mediada, siyasi dairələrdə ən çox müzakirə olunan mövzular sırasındadır.

Bu gün Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər inkişaf edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Košta bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəngində Vaşinqton görüşün nəticələrini xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə dəstək olmağa, icmalara münacişə illərini geridə qoymağa, davamlı sülhə, sabitliyə və rifaha doğru irəliləməyə kömək etməyə hazırdır. Bununla belə, Avropanın bəzi siyasi xadimləri, təəssüf ki, hələ də qərəzli və arxiv fikirlərə sadıq qalırlar. Konkret olaraq, Avropa Parlamenti ənənəvi riyakarlığından əl çəkməyib. Erməni lobbisindən yemlənən, onlardan maliyyələşən Avropa Parlamentinin bəzi deputatları bu məsələdə Rusiyanın şovinist, qatı millətçi dairələri ilə həmrəylik nümayiş etdirirlər. İmza atdıqları bəyanatda əvvəl Vaşinqton sammiti ilə bağlı yaxşı danışsalar da, sonradan əsl mahiyyətlərini, iç üzlerini ortaya qoyublar. Avroparlamentarilər yaydıqları bəyanatda iddia ediblər ki, Azərbaycan qoşunları Ermənistan ərazisindədir. Bəyanatı Xarici Əlaqələr Komitəsinin (AFET) sədri, Avropa Parlamentinin üzvü David Makallister, Avronest Parlament As-



sambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sergey Lagodinskiy, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Nil Uşakovs, AFET-in Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Miriam Leksman, AFET-in Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Dan Barna imzalayıblar. Bəyanatda qaldırılan növbəti məsələ Bakıda məhkəmə prosesi keçirilən separatçı rejimin liderləri ilə bağlıdır. Avroparlamentarilər məhkəməyə təzyiq etməyə çalışaraq onların azad olunmasını istəyiblər. Adları korrupsiya və rüşvətdə hallanan deputatlar Vaşinqtonda Ermənistan Baş nazirinin belə dilə gətirmədiyi məsələləri qabartmaqla nəyə nail olmaq istədikləri bəllidir - hər vaxtla Azərbaycana qarşı köhnə və əsassız iddiaları gündəmdə saxlamaq. Deyəsən, avroparlamentarilərin korşalan yaddaşlarını yeniləmək zərurəti yaranıb. Əvvəla, Ermənistan ərazisində heç bir Azərbaycan qoşunu yoxdur, Azərbaycan və Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzərində ikitərəfli formatda işləməyə razılıblar. Bir sözlə, birtərəfli tələblər irəli sürmək və özünü Ermənistan rəhbərliyindən da-

ha böyük erməni kimi göstərməyə çalışmaq üçün uyğun vəziyyət deyil.

"Erməni əsirləri" tələbi də absurdur. Azərbaycan erməni hərbi əsirlərini döyüş əməliyyatları başa çatandan kimi "hamını hamıya" prinsipi ilə Ermənistanla təhvil verib.

Terror, hərbi və insanlığa qarşı cinayətlər də daxil olmaqla Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan şəxsləri "əsirlər" kimi təqdim etmək ən azı siyasi fırıldaqçılıqdır. Bu şəxslərin məsələsini Azərbaycan məhkəməsi həll edəcək.

O ki qaldı Qarabağdan könüllü çıxan erməni sakinlərin geri qayıtması məsələsinə, bu, ucuz şou kimi qiymətləndirilə bilər. Azərbaycan əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Lakin onlar Azərbaycanın suverenliyi bərqərar olan ərazilərdə yaşamaq istəməyiblər və Ermənistanla köçməyi üstün tutublar.

Vaşinqtondakı üçtərəfli sammitdə bu mövzuya da toxunulmayıb, ümumiyyətlə, sülh prosesindən kənara çıxılmayıb. Bu məsələlər heç sülh sazişinin parafanması sənədində də əks olunmayıb. Göründüyü kimi, bütün dünya, hətta vaxtilə qatı ermənipərəst mövqə sərgiləyənlər indi Vaşinqtonda imzalanan üçtərəfli razılaşmaları alqışlayır, sülh prosesinə dəstək nümayiş etdirirlər. Avropa Parlamentində erməni lobbisinin puluna möhtac qalanlar isə prosesə zərbə vurmaqda davam edir, "Roma papasından artıq katolik olmağa" çalışırlar (report).

Dövlət xadimlərinə sui-qəsd hazırlamaqda ittiham edilən şəxs barəsində qərar verildi



Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfov barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"a APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsinə hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşən Nəcəfov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.

Elşən Nəcəfova qarşı irəli sürülmüş itti-

barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda "şəhid" hesab ediləcəyini bildirib.

Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıraraq, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönəlməli açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filiali.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ01350100000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, səhifələnmis və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

Antonio Košta İlham Əliyevə zəng etdi - Vaşinqton görüşü müzakirə olundu

Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Košta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Antonio Košta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmli vurğulayıb. O, Avropa İttifaqının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək ver-



məyə hazır olduğunu bildirib.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladı. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbayc-

anın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.

Telefon söhbəti zamanı bu ilin mayında Tiranada "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Azərbaycan

Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Košta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı və Antonio Košta Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Özbəkistanla imzalanmış sazişlər təsdiq edildi



Prezident İlham Əliyev bu il iyulun 2-də Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 sazişi təsdiq edib.

"Unikal" xəbər verir ki, bunlar, aşağıdakılardır:

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində

əməkdaşlıq haqqında Saziş"

- "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş"

- "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş"

- "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş"

Aidiyyəti qurumlar (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) sazişlərin müddələrinin həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Prezidentdən Afaq Başırqızı ilə bağlı sərəncam

Afaq Başır qızı Səferova (Başırqızı) "Şərəf" ordeni ilə təltif edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Azərbaycan hərbiçiləri Pakistanda hərbi paradda iştirak ediblər

Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi" nə həsr edilmiş hərbi parad keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Həkim olmaq istəyənlər üçün təhsilhaqqı 6500 manat oldu

Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində "Tibb" ixtisasının illik təhsilhaqqı artırılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent 4" jurnalında məlumat verilib.

Belə ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib.

Bununla belə, "Tibb" ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği 2 min manata artırılaraq 6 manata çatdırılıb.

Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşdü

Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə çatdığı qeyd olunub. Prezident İlham Əliyevin cari ilin aprel ayında bu ölkəyə rəsmi dövlət səfəri çərçivəsində Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublika-

sı arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanmasının əlamətdar hadisə olduğu və gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı xüsusi vurğulanıb.

İki ölkənin həm ikitərəfli qayda, həm də beynəlxalq müstəvidə uğurlu əməkdaşlığının təsdiqi olaraq Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın tranzit imkanlarının Orta Dəhlizin inkişafına töhfə verdiyi, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişləndirilməsinin rəsmi Pekin tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin sürətli inkişafından, fəal siyasi dia-



loq və təcrübə mübadiləsinə önəmli töhfə verən qarşılıqlı səfərlərin intensiv xarakter almasından məmnunluq ifadə olunub, ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.

Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DİN-dən hər kəsi məmnun edəcək təklif - Polis rəislərinə birbaşa müraciət

Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi sahifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.



Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzərə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə

vətəndaş mütləq qaydada məlumatlandırılır.

Qəbula isə çox rahat şəkildə, "E-polis" mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.

Vətəndaş-polis münasibətlərində keyfiyyətə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.

Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı



Avqustun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat

Nurtleu arasında telefon danışıqları aparılıb.

Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normalaşma prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ədliyyə Nazirliyinə yeni hüquq verildi

Məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyi kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə də istifadə olunacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiqləndi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiq edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri təsdiq edilib.



Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu

Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki ilə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.

"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.

Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.

Yola salmaq üzrə olduğumuz həftənin ən sensasiyalı xəbəri Nəcməddin Sadıkovla bağlı oldu. Xəbərdə onun Türkiyədə dindirilməsindən bəhs edildirdi. Bu haqda "Middle East Eye" nəşrinin müxbiri Ragib Soylu yazıb.

Ragib Soylunun yazdığına görə, 2020-ci ildə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovu Türkiyə hərbiçiləri saxlayaraq, Ankaraya aparıb, orada dindiriblər.

Soylu onu da yazıb ki, buna səbəb Azərbaycan ordusunda Rusiyaya bağlı şəxslərin kimliyinin ortaya çıxarılması olub.

İlk baxışdan yuxarıdakı xəbərdə qeyri-adi heç nə yoxdur. Nə-

"MediaTürk TV"-nin qonağı olan Əhmədovun N.Sadıkovla bağlı səsləndirdiyi fikirlər diqqət çəkməyə bilməz. Əhmədov qeyd edib ki, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi vaxtilə Ukraynadan alınan silahlarla bağlı mərhum Prezident Heydər Əliyevə yanlış informasiya verib: "Ukraynanın Azərbaycana münasibəti həmişə yaxşı olub. 1993-cü ildə rəhmətlik Ulu Öndər hakimiyyətdə idi, mən də Baş nazirin birinci müaviniydim. Müdafiə ilə bağlı iclas keçirir və burada Ukraynadan silah gətirilməsini müzakirə edirdik. Həmin dövrdə Rusiya bizə silah vermirdi, çətin idi. Müəyyən silahlara çatışmırdı. Onda Ulu Öndər mənə dedi ki, "eşitmişəm sən Ukraynanın Baş naziri ilə əlaqə qurmuşdun. Oradan təşkil edək, silah

Yalnız bu açıqlamadan çıxış edərək Sadıkovun gerçək kimliyi barədə tam qənaət sahibi olmaq mümkündür. Ona görə də Baş Qərargahın keçmiş rəisinin 2020-ci ildə Türkiyə hərbiçiləri tərəfindən saxlanılaraq Ankaraya aparılması və orada dindirilməsi tamamilə təbiidir. Şübhəsiz ki, bu, II Qarabağ savaşının gedişində - 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları aparması, qısa vaxtda öz hədəflərinə çatması və erməni işğalına son qoyması baxımından mühüm addım idi.

Nəcməddin Sadıkovun Türkiyəyə aparılaraq orada dindirilməsinin niyə 4 il sonra ortaya çıxdığına gəlincə, "Bizim Yol.info" yazıb ki, bu suala, əlbəttə, Türkiyə hərbi və kəşfiyyat strukturları cavab verə

Nəcməddin Sadıkovla bağlı sensasion iddianın pərdəarxası

Müdafiə nazirinin sabiq birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Türkiyədə niyə dindirilibmiş? - İlginc detallar...



məddin Sadıkovun ruspərəst fiqur olduğu - Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə bağlılığı barədə illərdən bəri yazılır və dilə gətirilir. Elə onun Müdafiə Nazirliyindəki və Silahlı Qüvvələrdəki vəzifələrindən kənaraşdırılmasında məhz bu amilin həlledici rol oynadığı da indiyədək dəfələrlə dilə gətirilib və təkzib edilməyib.

Xatırladaq ki, N.Sadıkovun Azərbaycan ordusunda sürətli karyera yüksəlişi I Qarabağ savaş zamanı hərbi uğursuzluqlar fonunda baş verib. Bir çoxlarının fikrincə, bu uğursuzluqların bir çoxunun arxasında bəzi şəxslərin xəyanətkar əməlləri dayanıb və nəticə etibarilə onlar bağlı olduqları xarici dairələr (konkret olaraq Rusiya) tərəfindən öne çəkiliblər. Həmin şəxslər arasında Nəcməddin Sadıkovun ön sıralarda dayandığı kimsəyə sirr deyil. Bu günlərdə sabiq deputat, Baş nazirin keçmiş müavini Vahid Əhmədovun açıqlamalarını da məhz məlum iddialar fonunda qiymətləndirmək lazımdır.

gətirək". Mən də Ukrayna tərəfinin fikirlərini öyrəndim. Onlar razı olduqlarını, əvəzində pul istəmədiklərini dedilər və bunun müqabilində yanacaq istədilər. Müdafiə nazirinə zəng edib lazım olan silahların siyahısını istədim. Siyahını götürüb ora getdik. 100-ə yaxın silah, tank və başqa nə vardı daşdıq gətirdik Azərbaycana. Onlar bizə belə bir kömək etdilər, əvəzində biz də yanacaq verdik. Sonra görün, nə oldu? Deməli, cənab Prezidentin iştirakı ilə gedən iclasda dedilər ki, Ukraynadan gətirilən tanklar bizim ərazidə işləmir. Onda rəhmətlik Ulu Öndər dedi ki, "Vahid müəllim, bu nədir, necə yeni?". Mən də dedim ki, vallah özləri nə sifariş veriblərsə, onu da gətirmişəm. Nəcməddin Sadıkov da ordaydı, dedi ki, yox biz onları sifariş verməmişik. Bir dəqiqəliyə icazə istədim, getdim məktubu gətirib stolun üstünə qoydum. Dedim, nə sifariş veriblərsə, burada. Onda Ümumilli Lider, onlara çox təpindi, dedi, bu nə ayıbdır, utanmırsınız?! Nə sifariş vermisiniz, onu da gətiriblər".

bilər. Amma bəzi ehtimalları irəli sürmək mümkündür: "İstisna deyil ki, bu, Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton razılaşmalarından sonra Rusiyanın bu iki Cənubi Qafqaz ölkələrinə qarşı tərribat törətmək cəhdləri ilə bağlıdır. Rusiya bölgədə Türkiyənin güclənməsindən narahatlığını xüsusi olaraq gizlətmir. Hətta Kreml öz propoqandistləri vasitəsilə Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurmaq ehtimalına qarşı sərt mövqeyini zaman-zaman dilə gətirib. Görünür, bu məlumatı mediaya sızdırmaqla Türkiyənin xüsusi rəsmiləri Rusiyaya çəkindirici mesajlar göndərirlər və Rusiyanın Cənubi Qafqazda nələrdə olduğu dair müfəssəl məlumatlı olduqlarını anladırırlar. Əlbəttə, bunlar, sadəcə, ehtimallardır. Hər bir halda məlumatın mediaya atılmasının özü xüsusi məqsəd daşıyır".

Sadıkov isə haqqındakı digər ittihamlarla bərabər, son iddianı da sükutla qarşılayıb. O, Türkiyədə dindirildiyinə dair xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, müdafiə nazirinin sabiq birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi son dəfə ictimaiyyət arasında ötən il - 2024-cü ilin oktyabrında görünüb. Həmin vaxt bu barədə "Unikal" xəbər vermişdi. Xəbərdə deyilirdi ki, N.Sadıkov Binə Atçılıq Mərkəzində "Mahir Muradov Kuboku" uğrunda keçirilən konkur yarışlarını izləyib. O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib. Sadıkovdan bir az aralıda isə o zaman ki maliyyə naziri, hazırda Baş nazirin müavini olan Samir Şərifov oturmuşdu.

Toğrul Əliyev

İyul ayında bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Mərkəzi Bankdan "Telegraf"a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə "Yelo Bank ASC" olub. Bank 3,03 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC (lisenziya №254) hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bura istehlak və biznes kreditləri, əmanətlər, he-sablaşma-kassa əməliyyatları,

Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini (Teymur Mehdiyevin həyat yoldaşı) olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasının da direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadiqovun övladlarıdır.

Ramiz Mehdiyev vəzifəsini itirdikdən bir müddət sonra "Bank BTB" ASC zərərli işlə-

Eyni zamanda "Bank BTB"-nin cəmi kapitalında da geriləmə olub. Belə ki, 5.49% və ya 2 milyon 891 min manat azalaraq 49 milyon 751 min manata qədər geriləyib.

İyulda ən çox şikayət edilən ikinci bank olan "Yelo Bank"-ın sahibi isə Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərovdur. "Yelo Bank" ASC-nin səhmdarları 96% ilə "Topaz Investments Limited" QSC şirkəti, 3,9% ilə Marina Kulışova və 0,1% payı ilə "İsr Holding"-dir. "Topaz Investments" şirkəti Vahid Ələkbərovun nəzarətindədir. Marina Kulışova "Topaz Investments Limited" şirkətinin direktoru-

dur. Ötən ilin payızında "Bakı-



Zakir Həsənov döyüş atışlı təlimləri izlədi

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

"Unikal" xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin Komanda İdarəetmə Məntəqəsində olub, burada mərhələlər üzrə yerinə yetirilən tapşırıqlar haqqında komandir heyətinin məruzələrini dinləyib.

Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin başlıca məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbul etmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturalarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahilə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.

Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri və qəzalılı gəminin təhlükəsi üzrə fəaliyyətlərin icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib. Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib.

Təlimin gedişatını izləyən müdafiə naziri şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 336 nəfər, Rİ altqrupu üzrə 715 nəfər 600 və daha çox bal toplayıb.

Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan nəticələrinə əsasən I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6863, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 819 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6848 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Riyaziyyat, fizika ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6590 abituriyent iştirak edə bilər.

Kompüter elmləri ixtisası üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6733 abituriyent iştirak edə bilər.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min 305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 yer ayrılıb. Bundan 15 min 199 yer qəbul dövlət sifarişində aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupunda dövlət sifarişində 9199 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlət sifarişində 6000 plan yeri ayrılıb.

Ramiz Mehdiyevlə Vahid Ələkbərovun banklarından "şikayət yağışı"

Bank "BTB" və "Yelo Bank" qırmızı zolaqda... - Ötən ay ən çox onlardan giley-güzar edilib!



plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildir.

Bu bank yerli mediada Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin ailə bankı sayılır. Belə ki, Mehdiyevin özü də 2023-cü ildə bankın oğlu general Teymur Mehdiyev tərəfindən qeyri-rəsmi şəkildə idarə edildiyinə işarə vurub. "Bu bank oğlunuz Teymur Mehdiyevin adındadır" sualına o, belə cavab vermişdi: "Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adındadır".

"Bank BTB" ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Qeyd edək ki, "Bank BTB"-nin əsas səhmdarı olan

məyə başlayıb. Belə ki, 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.

"Bank BTB" 2024-cü ilin IV rübünü də 839 min manat xalis zərərle başa vurmuşdu. Hərçənd həmin rəqəm əvvəlki ilə nisbətən 70% az idi.

Maraqlıdır ki, bu il ölkədə zərər edən yeganə bank da odur. Belə ki, "Bank BTB" cari ilin 6 ayını 1 milyon 699 min manat zərərle başa vurub. Bankın maliyyə hesabatından belə aydınlaşır ki, sözügedən dövrdə bank mənfəətə çıxı bilməyib və bu, sektorda zərər açıqlayan yeganə bank olub. Bankın cəmi aktivləri 0.56% və ya 2 milyon 48 min manat azalaraq 364 milyon 211 min manata enib. Kredit portfeli isə 1.05% və ya 2 milyon 863 min manat azalma ilə 270 milyon 722 min manat təşkil edib.

vaxti.az" saytı yazıb ki, bank sektorunun ən zəif həlqələrindən biri olan "Yelo Bank" ASC-in adı son illərdə maliyyə fırıldaqçılığında, korrupsiyada, kredit talançılığında tez-tez çəkilir. Kommersiya qurumuna 4.5 il rəhbərlik etmiş Gürcüstan vətəndaşı Nikoloz Şurqaianın komandası bank vəsaitlərini müxtəlif yollarla talayaraq mənimşəyib.

Bu barədə mətbuatda dəfələrlə yazılsa da, Vahid Ələkbərov və bankın idarəçiliyinə məsul olan Marina Kulışova heç bir reaksiya verməyib. N.Şurqaia və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən "TBC Bank"-ın rəhbərləri ilə ciddi işbirliyi içərisində olub.

Onun dövründə "Yelo Bank"-da "TBC Bank"-dan göndərilən 4 nəfər Gürcüstan vətəndaşı çalışıb.

Nikoloz Şurqaianın Gürcüstanın bank sektorunda ciddi əlaqələri olub və o, bu əlaqələrdən daha çox şəxsi mənfəəti üçün istifadə edib. Bu zaman "Yelo Bank"-ın vəsaitlərini də istifadə etməkdən çəkinməyib.

Məlumata görə, "Yelo Bank"-ın hələ də mənfəətlə işləyə bilməməsinin səbəbi elə bununla bağlıdır.

Bir sözlə, adları daha çox zərərli işləyən, zaman-zaman satılacağı və ya bağlanacağı ilə bağlı medianın gündəminə gələn iki bankın iyulda ən çox şikayət edilən bank olmasına bir o qədər də təəccüblənməmək lazımdır.

Sənən Mirzə

Sülhə Dəvat - İlahi və Tarixi Zərurət



***Qurani-Kərimdə buyuru-
lur: "Ey iman gətirənlər!
Hamınız birlikdə sülhə (İs-
lama) daxil olun və şeyta-
nın addımlarına uymay-
ın..." (Bəqərə, 208). Bu,
sülhün təkcə müharibə ol-
maması deyil, həyatımızın
hər anında Allahın əmr-lə-
rinə itaət və birliyə çağırış
olduğunu göstərir. Eyni
zamanda, "Əgər onlar
sülhə meyl etsələr, sən də
ona meyl et və Allaha tə-
vəkkül et..." (Ənfal, 61)***

***ayəsi konkret olaraq münaqişə zamanı, qarşı tərəfin
sülhə hazır olduğunu gördükdə, bu dəvətə cavab ver-
məyin vacibliyini vurğulayır.***

Bu ilahi prinsip hazırda Vaşinqton görüşlərinin gündəliyində də özünü göstərir. Sülhə açıq olmaq, münaqişəni sona çatdırmaq, xalqlar arasında uzunmüddətli etimad qurmaq həm Allahın razılığını qazanmaq, həm də tarixi bir missiyanı yerinə yetirməkdir.

Bu mənada Prezident cənab İlham Əliyevin regionda sülh təşəbbüsü məhz bu iki ayenin ruhunu yaşadır - iman, birgəlik və düşmənçilikdən uzaqlaşmaq. Onun siyasəti həm milli maraqları qoruyur, həm də insanlığın ümumi sülh arzusu ilə uzlaşır.

Böyük mütəfəkkir, dahi Azərbaycan şairi Hüseyn Cavidin də ümumbəşəri sözləri ilə desək:

"Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü" kəlamı da yerinə düşür.

Sülh, Allaha xoş gələn bir əməl, xalqlarınsa ən böyük zəfəridir. Və bu zəfər silahın yox, sözün və qəlbin gücü ilə qazanılır.

Xalqımızın azadlıq yolu açıq olsun inşallah!

***Hacı Surxay Məmmədli
İçərişəhər Cümə məscidinin imamı, Professor***

Ərdoğan Bəxtiyar Ərsayı ordu komandanı təyin etdi

***Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Türkiyə Si-
lahlı Qüvvələrində (TSQ)
genişmiqyaslı kadr dəyişik-
likləri aparıb.***

"Unikal" "Rəsmi Gazete"yə istinadən xəbər verir ki, Ərdoğanın sərəncamı ilə TSQ Quru Qoşunlarında 119, Dəniz Qoşunlarında 35, Hərbi Hava Qüvvələrində isə 31 general və admiralın vəzifəsi dəyişdirilib.

Qərara əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ərsay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Bəxtiyar Ərsaya Ordu generalı hərbi rütbəsi verilmişdi.

Gülayə Mecid



Generalın məhkəməsində adı keçən polkovnik vəfat etdi

Ehtiyatda olan polkovnik Rasim İbrahimov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb. Onun son üç ildə ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir.

Qeyd edək ki, Rasim İbrahimov Azərbaycan Ordusunda birinci ordu korpusunun, daha sonra Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi işləyib. O, 2020-ci ildə ehtiyata buraxılıb.

R.İbrahimovun adı ordudakı 143 milyonluq mənimləmə cinayəti ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin keçmiş rəisi polkovnik Cəlal Kazimov və digərlərinin məhkəməsində hallanıb.

***Azərbaycan-Türkiyə
müştərek müəssisəsi olan
"KASPI YILDIZ" şirkətinin
vergi borcu üzə çıxıb.
32gun.az-ın məlumatına
görə, şirkətin dövlət
büdcəsinə 1 milyon 408
min 514 manat 77 qəpik
həcmində vergi borcu
mövcuddur.***

2022-ci ildə yerli media yazıb ki, qanuni təmsilçisi Əliyev Cəmaləddin Məzahir oğlu olan "Kaspi-Yıldız" MMC-nin hüquqi ünvanı "Nizami rayon, Özbəkistan, ev 24"-də yerləşir.

1996-cı ildə həmin ünvanda bənzər adda daha bir şirkət - "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərek Müəssisəsi də dövlət qeydiyyatına alınıb.

danışarkən şirkətin onun adına olması barədə iddiaları təkzib etmişdi: "Mən deputat olana qədər "Kaspi Yıldız" öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayas deyildim ki..."

2024-cü ilin sentyabrındakı parlament seçkilərində Milli Məclisdən kənarda qalan İqbal Məmmədovun çox keçmədən dövlətə olan milyonlarla borcunu ödədiyi diqqət çəkmişdi. O, parlament seçkilərindən sonra 8 milyon 123 min 438 manat 13 qəpik ödəmişdi. "Səbiq millət vəkili növbəti dəfə deputat seçilmədiyinə görə toxunul-

liyyətindən azad edilməsi üçün 9 milyon 393 min 819 manat 13 qəpik vergi borcunu ödədikdən sonra da işlərini qaydasına sala bilməyib. Aradan heç bir ay keçmədən İqbal Məmmədovun vergi borcu yenə də yüksəlib və təxminən milyon yarım manata çatıb.

Qarşı tərəf mediada yayılan bu məlumatları indiyədək təkizb eləməyib. Belədən isə həmin məlumatlarda həqiqət payının yüksək olduğuna dair ehtimallar qüvvətlənir.

KİV-in yazdıqlarından anlaşılan odur ki, uzun müddət deputat olmaqla yanaşı, biznesmen kimi də diqqət çəkən keçmiş millət vəkili İqbal Məmmədov üçün işlər heç də qayda-

Səbiq deputat çıxılmaz vəziyyətdə!

İqbal Məmmədov milyon yarımlıq vergi borcundan qurtula biləcəkmə?

Bu şirkətin təsisçisi 78 sayılı Lerik seçki dairəsindən millət vəkili seçilmiş səbiq deputat İqbal Məmmədov idi. Nizamnamə kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Ramiz Fərman oğlu göstərilirdi.

Hələ 2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirmişdi ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərek Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının icra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

"Unikal"ın araşdırmasına görə, 2022-ci ilin yanvar ayında "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərek Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərek Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.

İqbal Məmmədovun təsis etdiyi şirkət uzun müddət dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunub. Hətta iki il öncə "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərek Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 399 min 623 manat 41 qəpik vergi borcu olduğu açıqlanıb. Həmin vaxt diqqət çəkən bir nüans da vardı: Lerikin keçmiş deputatı İ.Məmmədov mətbuata açıqlamasında "Kaspi Yıldız"la bağlı



mazlıq statusunu itirib, elə ona görə də cinayət məsuliyyətindən azad edilməsi üçün 9 milyon 393 min 819 manat 13 qəpik vergi borcunun böyük hissəsini ödəməli olub" - deyə həmin vaxt KİV yazırdı.

Xatırladaq ki, bu borc qalmaqalından bir qədər öncə isə İqbal Məmmədova məxsus olan "Relax" istirahət mərkəzində vergi yoxlamalarına görə xoşagəlməz hadisə baş vermişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzinə işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

Hazırda səbiq deputatın milyon yarımlıq vergi borcunun olduğu göstərilir. Belə çıxır ki, səbiq millət vəkili növbəti dəfə deputat seçilmədiyinə görə toxunulmazlıq statusunu itirdiyi, elə ona görə də cinayət məsu-

sında getmir. Bu gedişlə onun öz biznesinin mühüm bir hissəsini itirə biləcəyinə dair hələ ötən ilin payızında yayılan iddiaların reallaşma ehtimalı da ağlabatan görünür. Xatırladaq ki, həmin vaxt Lerikdə yerləşən və səbiq deputata məxsus olan məşhur "Relax"ın əl dəyişdirəcəyi - bu istirahət mərkəzinin fəaliyyətinin yeni yaradılacaq törəmə şirkəti tərəfindən qurulacağı deyilirdi. "Şirkətin qanuni təmsilçisi və baş direktoru dəyişəcək" deyə ölkə mediası yazırdı. Bu isə İqbal Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkətlərin dövlətə milyonlarla manatlıq vergi borcu ilə izah olunurdu.

Səbiq deputata məxsus şirkətin yenidən külli miqdarda vergi borcunun olduğuna dair iddialar fonunda "Relax"la bağlı bir neçə ay öncəki xəbərləri də xatırlamaq mümkün deyil...

Sənan Mirzə

Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibovun rəhbəri olduğu şirkətdə yarım milyon manatdan çox vergidən yayınma faktı aşkar edilib. "Qaynarinfo"-nun verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Kaspiyan Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib.

Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbətmə qərarının nəticəsində şirkət barəsində 400.100,35 manat əlavə

lum hadisələrdən sonra hücrəsinə çəkilən eks-başçı qohum-əqrəbası ilə də mütəmadi əlaqə saxlamırmış" deyə o zaman yerli KİV yazırdı.

"Lakin bacısının vəfatı ilə əlaqədar həm dəfn mərasimində, həm hücrədə iştirak edib. Bacısının rəhmətə getməsinə qədər isə qohumlardan heç kəsle əlaqəsi olmayıb. Məlumatda deyilir ki, R.Həbibov Qubaya rəhbərlik etdiyi dövrdə də qohumları ilə sıx təması olmayıb. Həmin olaylar isə onu yaxınlarından daha da uzaqlaşdırıb. Sabiq icra başçısının vəzifədən kənarlaşdırılmasından sonra uzun müddət işsiz qaldığı, lakin 2016-cı ildən Heydər Əliyev adına Dərin Də-

valə edən sabiq icra başçısının məlum hadisələrdən sonra biznes fəaliyyətini özü davam etdirdiyinə dair də məlumat yayılmışdı. Həmin məlumat ictimaiyyətdə təəccüb doğurmuşdu, çünki Quba hadisələrinin ardından kreslosunu itirən sabiq başçının həbs edilməsinə belə, biznesini də öz əlində saxlamayacağına dair ehtimallar vardı.

İndi isə belə aydınlaşır ki, Həbibov nəinki özünün biznes fəaliyyətini davam etdirib, üstəlik, ölkə qanunvericiliyinin tələblərini də sayə salmayıb, nəticə etibarilə də 600 min manat kimi böyük bir məbləğdə maliyyə sanksiyasına məruz qalıb. Açığını demək lazımdır:

Sabiq icra başçısına yenidən böyük təhlükə

Rauf Həbibovun şirkətində yoxlama - Yarım milyon manatdan artıq sanksiya ona nə vəd edir?

vergi, 200.050,18 manat maliyyə sanksiyası hesablanıb.

MMC-nin hazırda Lokal Gəlirlər Baş İdarəsinə 338.298,8 AZN vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Kaspiyan Biznes Servisez" MMC-nin qanuni təmsilçisi Həbibov Rauf Xeyrulla oğludur. Onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Rauf Həbibov 1 oktyabr 2007-ci ildən 2012-ci ilin mart ayınadək Quba Rayonu İcra Hakimiyyətinin başçısı olub. 2012-ci il mart ayının 1-də onun internetdə yayılan video-çıxışına etiraz olaraq Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.

Məhz həmin ifadələrin ardından Qubada Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Bu xoşagəlməz hadisələrin ardınca Həbibov vəzifəsindən uzaqlaşdırılıb. Üstəlik, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının rəhbər orqanlarından xaric edilib. Belə ki, Həbibov YAP Quba rayon təşkilatının İdarə Heyəti və Şura üzvlüyündən çıxarılıb.

Məlum hadisələrdən hardasa 5 il sonra Qubanın sabiq icra başçısı ilk dəfə el arasına çıxdı. "2012-ci ildə evi yandırılan, rayondan qovulan keçmiş başçı Bakının Əmircan kəndində keçirilən yas mərasimində iştirak edib. R.Həbibovun doğma bacısının yas məclisinə gəldiyi və qohumları ilə görüşdüyü xəbər verilib. Mə-



niz Özülləri zavodunda işlə təmin olunduğu bildirilir" deyə ölkə mediası yazırdı.

Ancaq bu xəbərlərdən sonra da Rauf Həbibovdan hər hansı səs-soraq çıxmadı. O, barəsində deyilənləri nə təsdiq, nə də təkzib elədi.

İndi isə belə məlum olur ki, öz qanunsuz davranışları ilə Qubada qalmaqallı hadisələrə rəvac verən, ardınca da "qeybə çəkilən", həbs olunacağı proqnozlaşdırıldığı halda yalnız kreslosunu itirməklə canını qurtaran 60 yaşlı Həbibov aradan keçən təxminən 20 il ərzində öz biznesini qoruyub saxlamaqla və genişləndirməklə məşğul imiş.

Maraq üçün deyək ki, hələ 2014-cü ildə məlumat yayılmışdı ki, Qubanın keçmiş icra başçısı əməliyyat olunub. Bildirilirdi ki, əməliyyat Azərbaycanda keçirilib, o, Bakıdadır və özünü yaxşı hiss edir. Sitat: "Əsasən biznesi ilə məşğul olur". İddia olunurdu ki, Həbibov hazırda tikinti sexinə rəhbərlik edir. İcra hakimi olduğu dövrdə müəssisəni oğluna hə-

Həbibovun borcu bizim bəzi indiki və sabiq vəzifəliyə xas hərəkətdir - bir çox kreslo sahibləri özlərini elə aparırlar ki, onların dövlətə yox, dövlətin bunlara borcları var!

Bir az da dəqiqləşdirək: normal situasiyada Rauf Həbibov kimi yarım məmurların öz yekəbaş əməllərinə görə qanunvericiliyin tələbləri əsasında cəzalandırılması lazımdır. Ancaq elə bir situasiya yaranır ki, bu cür vəzifə sahibləri nəinki üzleşdikləri vəziyyətdən "tərtəmiz" çıxı bilirlər, üstəlik, ənənəvi bizneslərini davam etdirirlər, sadələdiqlərimiz azmış kimi bir də vergidən yayınırırlar - özü də qorxmıdan, üstəlik, borc kimi göstərilən iri məbləğləri veclərinə almadan!

Görünür, sabiq olub-olmamasına baxmayaraq, bəzi məmurların hər zaman qulaqburmaya ehtiyacları var.

Var ki, heç bir vəzifəli şəxs qol qoyduğu qanunsuzluğun həmişəlik unudulacağı və cəzasız qalacağı fikrinə düşməsin...

Sənən Mirzə

Dövlət əleyhinə olan cinayətlərə görə 62 nəfər axtarışdadır

Azərbaycanda ötən il dövlət hakimiyyəti əleyhinə olan cinayətlər törətməkdə şübhəli bilinən 62 nəfər axtarışa verilib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilib ki, bu, 2023-cü ilə nisbətən 1 nəfər azdır.

İxtisas seçimində son 5 gün - Bu qədər abituriyent arizəsini təsdiq edib

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a bildirilib ki, avqustun 14-də saat 11:25-ə olan məlumata görə 34 min 400 ərizə təsdiqlənib.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ne daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcılığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı "Abituriyent" jurnalının 4 nömrəli buraxılışında verilib. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. İxtisas seçimi avqustun 19-dək davam edəcək.



Mərkəzi Bank bu qurumlarla bağlı məcburi göstəriş verib



Azərbaycan Mərkəzi Bankı (AMB) "Guavapay", "CIBPay" və "Baku Pay" MMC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə AMB-dən bildirilib. Məlumatla görə, AMB-nin "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Guavapay", "CIBPay" və "Baku Pay" MMC -lərə icrası məcburi olan göstəriş verilib.

Kolleclərə qəbul olanların qeydiyyatı başlayır

Avqustun 14-ü saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə başlanacaq.

Elm və Təhsil Nazirliyindən "Unikal"a bildirilib ki, qəbul olan şəxslər <https://portal.edu.az/> platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.



İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

Azərbaycanda əhəlinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya" sənədi təsdiqlənib.

Konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi sanitariya-yardımının təmin olunmasını qarşıya məqsəd qoyur.

Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımını göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.

Məlumat üçün bildirik ki, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsində əlçatan, keyfiyyətli, əhatəli və pasiyent yönümlü tibbi xidmətin göstərilməsinə gətirib çıxaracaq. Habelə, ən ucqar nöqtlərdə olan vətəndaşların da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq, xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmət etmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığorta fondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyətinin rəqəmsallaşması çərçivəsində, kənd tibb məntəqələri, kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) və ambulator-poliklinik tibb müəssisələrinə müraciət edən pasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərin verilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılması planlaşdırılıb.

Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımının maliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasən aparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyə resurslarının regional üzrə balanslı paylanmasını hədəfləyir. Yeni maliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqəbat qabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbədarlığını artıracaq.

Tibbi xidmət təchizatçılara düzgün motivasiya yaradan ödəniş mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaq sağlamlığı, xroniki xəstəliklər və digər prioritet xəstəliklər halları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundan əlavə, təhkimçiliyində olan əhəlinin sağlamlıq və yaş göstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibb bacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdə tutulur.

Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhəlinin ehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabər qaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) artıq 2 ilə yaxındır ki, əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi üzərində çalışır. Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir.

Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əmək sahəsində 17 yeni dövlət standartı qəbul edib.

"Unikal" xəbər verir ki, bunlar, aşağıdakılardır:

- AZS ISO 374-4:2025 "Təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər - 4-cü hissə: Kimyəvi maddələrin deqradasiyasına qarşı müqavimətin təyini";
- AZS ISO 20320:2025 "Snoubordinq üçün qoruyucu geyim - Bilək qoruyucuları - Tələblər və sınaq üsulları";

- AZS ISO 20346:2025 "Fərdi mühafizə vasitələri - Qoruyucu ayaqqabılar";

- AZS ISO 20347:2025 Fərdi mühafizə vasitələri - İşçi ayaqqabıları (ISO 20347:2021 Personal protective equipment - Occupational footwear)

- AZS ISO 20349-2:2025 "Fərdi mühafizə vasitələri - Metaltökmə zavodlarında və qaynaq işlərində ortaya çıxan risklərdən qoruyan ayaqqabılar - Hissə 2: Qaynaq və əlaqəli proseslərdə risklərdən qorunma üzrə tələblər və sınaq üsulları";

- AZS ISO 6530:2025 "Qoruyucu geyim - Maye kimyəvi maddələrə qarşı mühafizə - Mayələrin nüfuz etməsinə qarşı materialların davamlılığı üzrə sınaq üsulu";

- AZS ISO 6942:2025 "Qoruyucu geyimlər - İstilik və alovdan qorunma - Sınaq üsulu: Materialların və material birləşmələrinin istilik radiasiyası mənbəyinə məruz qaldıqda qiymətləndirilməsi";

- AZS ISO 9151:2025 "İstiliyin və alovun təsirinə qarşı qoruyucu geyim - Alova məruz qalma zamanı istilik-kötürmənin təyini";

- AZS ISO 12312-1:2025 "Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və



gözlə əlaqəli mühafizə vasitələri - 1-ci hissə:Ümumi istifadə üçün gün eynəkləri";

- AZS ISO 12312-2:2025 "Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 2-ci hissə:Günəşin birbaşa müşahidəsi üçün filtrlər";

- AZS ISO 13998:2025 "Qoruyucu geyimlər - Əl bıçaqlarından istifadə nəticəsində yaranan kəsiklərdən və bıçaq zərbələrindən qoruyan önlüklər, şalvarlar və jiletlər";

- AZS ISO 14877: 2025 "Dənəvər abraziv maddələrin təzyiqlə vurulması vasitəsilə səthlərin təmizlənməsi zamanı istifadə olunan qoruyucu geyim";

- AZS ISO 15025:2025 "Qoruyucu geyim - Alovdan mühafizə - Alovun məhdud yayılması üzrə sınaq üsulu";

- AZS ISO 20344:2025 "Fərdi mühafizə vasitələri - Ayaqqabıların sınaq üsulları";

- AZS ISO 4869-1:2025 "Akustika - Eşitmə qoruyucuları - 1-ci hissə:Səs zəifləməsinin ölçülməsi üçün subyektiv metod";

- AZS ISO 4869-2:2025 "Akustika - Eşitmə qoruyucuları - 2-ci hissə:Eşitmə qoruyucuları taxıldığında effektiv A-

çəkili səs təzyiqi səviyyələrinin təxmini hesablanması";

- AZS ISO 4869-3:2025 "Akustika - Eşitmə qoruyucuları - 3-cü hissə: Akustik sınaq qurğusundan istifadə edərək səs əleyhinə qulaqlıq tipli eşitmə qoruyucularının daxilolma itkisinin ölçülməsi".

Sözgedən dövlət standartları qoruyucu geyimlərin kimyəvi maddələrdən, istilik və alovdan mühafizəsinə dair sınaq üsullarını, əl bıçaqlarından istifadə zamanı zədələrin qarşısının alınması üçün qoruyucu önlüklərə olan tələbləri, eləcə də eşitmə qoruyucularına olan tələbləri, gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələrinin xüsusiyyətlərini müəyyən edir. Onların tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.

Yeni dövlət standartları "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


Ali Məhkəmədən qərar

Bu halda sakinlərin liftdən istifadəsinə qadağa qoyula bilməz

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsinin müəyyən edən qərar qəbul edib.

"Unikal"-ın məlumatına görə, məhkəmə mübahisəsi ondan ibarət olub ki, cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanıb, həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haq-



qının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan edilməsi barədə iddia qaldırıblar.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər binanın sakinlərinin ümumi paylı mülkiyyə-

tində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı qərarı yoxdur.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçıların bu müdaxilədən müdafiə hüquqları vardır.

5.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

da tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 520 milyon manatdan çox, 2025-ci ilin I yarısında isə 14 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.

“Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyatla alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Həmçinin sahibkarlar sənaye zonala-

Sənaye zonaları regionların sosial-iqtisadi inkişafının əsas sütununa çevrilib

İZİA: “Sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür”

Ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün regionların sosial-iqtisadi inkişafı mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri regionların sosial-iqtisadi inkişafını təşviq etməkdir. Həyata keçirilən Regional İnkişaf Proqramları infrastruktur layihələri, kənd təsərrüfatına dəstək, sənaye parklarının və aqroparkların yaradılması vasitəsilə məşğulluğun artırılmasına və sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu imkanlardan biri də, sənaye zonalarının yaradılmasıdır. Bəs görəsən hazırda ölkəmizdə hansı regionlarda sənaye zonaları fəaliyyət göstərir? Onların ixrac potensialı nə qədərdir?

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) “Unikal” qəzetinin sorğusuna cavabda bildirilib ki, sənaye zonalarının yaradılmasının regionların sosial-iqtisadi inkişafında böyük payı var.

Qurumdan bildirilib ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı son onilliklərdə aparılan islahatların və strateji planlaşdırmanın əsas məqsədlərindən biri kimi müəyyən edilib. Bu kontekstdə sənaye zonalarının yaradılması ölkənin istehsal potensialını artırmaqla yanaşı, iqtisadi diversifikasiya siyasətinin praktiki təzahürlərindən biridir.

“Hazırda ölkədə 13 sənaye zonası fəaliyyət göstərir ki, bu da regional iqtisadi fəallığın balanslı şəkildə inkişafına, bölgələrdə yeni iş yerlərinin yaradılmasına və yerli resursların səmərəli istifadəsinə şərait yaradır. Zaman keçdikcə bu zonalar daha çox investisiya cəlb etməyə başlayıb. 13 sənaye zonasından 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır. Sənaye parklarına Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Hacıqabul, Ağdam, Naxçıvan, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları daxildir, sənaye məhəllələrinə isə Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri daxildir. Balaxanı və Şərur sənaye zonaları istisna olmaqla digər 11 sənaye zonasının idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçirilir”.

İZİA-dan verilən məlumata görə, sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

Belə ki, 2015-ci ildən 2025-ci ilin I yarısı də daxil olmaqla sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard manat-



lıq hissəsi ixrac edilib.

2025-ci ilin birinci yarısında sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 583,5 milyonluq hissəsi ixracın payına düşür.

Sənaye zonaları üzrə məhsul satışı 2024-cü ilin eyni dövrünə nisbətən 28,7%, ixracı 22,4% artıb.

2025-ci ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7%, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3% (583,5 milyon manat) olub.

Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen boruslar, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroerintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipiklər, elektrod və s. məhsullar Türkiyə, ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr daxil olmaqla ümumilikdə dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.

Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manat olan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,88 milyard manatdan çox investisiya yatırılıb və 10 900 daimi iş yeri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedicə sənəd verilib. Bu sənədlər əsasında rezidentlər sənaye parkların-

rında dövlət vəsaiti hesabına tam infrastrukturla təmin edirlər.

Sənaye zonalarının inkişafı həm də texnologiyaların lokallaşdırılması, innovasiya transferi və qabaqcıl sənaye modellərinin ölkə iqtisadiyyatına inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır. Bir çox müəssisələrin fəaliyyəti nəticəsində yerli istehsal texnologiyalarının təkmilləşməsi və yeni texnoloji parkların yaranması müşahidə olunur. Bu isə

bütövlükdə sənaye sahəsində rəqabət qabiliyyətinin yüksəlməsinə, məhsul keyfiyyətinin və çeşidinin artmasına səbəb olur. Bütün bunlar daxili bazarın təminatında dayanıqlılıq yaratmaqla yanaşı, xarici bazarlarda Azərbaycan məhsullarının tanınmasını və mövqeyinin möhkəmlənməsini də təmin edir.

Eyni zamanda sənaye zonalarının regional inkişafda oynadığı rol xüsusilə vurğulanmalıdır. Bu zonalar adətən paytaxtdan kənarda, bölgələrdə yerləşdiyi üçün regionların iqtisadi aktivliyinin artmasına və yerli əhalinin məşğulluğunun təmin olunmasına zəmin yaradır. Bu, eyni zamanda ölkə daxilində miqrasiya axınlarının optimallaşmasına və sosial sabitliyin qorunmasına töhfə verir. Ümumilikdə, sənaye zonaları regional inkişaf siyasətinin mühüm alətlərindən birinə çevrilib.

Məlum faktlardan da göründüyü kimi, sənaye zonalarının formalaşdırılması və inkişafı yalnız sənaye istehsalının artımı ilə məhdudlaşmır. Bu proses daha genişmiqyaslı iqtisadi məqsədləri hədəfləyir: iqtisadiyyatın struktur baxımından diversifikasiyası, qeyri-neft ixracatının stimullaşdırılması, regional fərqlərin azaldılması və texnoloji inkişafın təşviqi. Bu səbəbdən, dövlətin bu sahəyə verdiyi prioritet və gələcək illər üçün planlaşdırılan dəstək tədbirləri iqtisadi artımın davamlılığını və dayanıqlılığını təmin edə bilər.

Hazırkı şəraitdə beynəlxalq iqtisadi çağırışlar fonunda sənaye zonalarının mövcud nəticələri və inkişaf dinamikası ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm mesajlar verir. Qeyri-neft sektorunun bu tempdə irəliləməsi gələcəkdə Azərbaycan iqtisadiyyatının daha çevik, dayanıqlı və rəqabətə davamlı sistemə çevrilməsi ehtimalını artırır”

Gülşayə Mecid



“Böyük Qayıdış”ın sosial-psixoloji aspektləri Türkiyə mediasında

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, geri dönen əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün aralıq reinteqrasiya, psixososial reabilitasiya tədbirləri həyata keçirilir.

“Unikal” xəbər verir ki, bu fikri sosial elmlər üzrə təhsil almış azərbaycanlı uzman klinik-psixoloq Fəxriyyə Nəsirzadə Türkiyə Cümhuriyyətinin “LiderHaber” televiziya kanalında canlı yayınlanan “Səbəb? Sonuc?” verilişində müstəqil ekspert qismində qonaq olarkən səsləndirib. O, uzun illər ərzində psixoloji sarsıntılara məruz qalan keçmiş məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların reabilitasiyasına Azərbaycan dövlətinin dəstək göstərdiyini qeyd edib, özünün də bu istiqamətdə həyata keçirilən layihələrdəki moderatorluq fəaliyyəti barədə danışıb. Fəxriyyə xanım müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə iki saat davam edən verilişdə, həmçinin, artıq keçmişdə qalan Azərbaycan-Ermənistan münasibətlərinin soydaşlarımıza göstərdiyi ağır mənəvi-psixoloji təsirlərdən, stress, depressiya, travmasonrası stress pozğunluğundan, eləcə də dünyada davam etməkdə olan münasibətlərin insanların həyatında buraxdığı izlərdən söhbət açıb.

Cəmiyyətimizin aparıcı qüvvəsi hesab olunan belə intellektual, savadlı gənclərin geniş auditoriya qarşısında elmi-nəzəri və praktiki cəhətdən əsaslandırılmış çıxışları uzun illər müharibədən əziyyət çəkmiş keçmiş məcburi köçkünlərin üzlədikləri maddi, mənəvi və psixoloji problemlər, həmçinin hazırda onların öz doğma yurdlarına geri qayıdışı istiqamətində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər barədə dəqiq məlumatların dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.

Qeyd edək ki, Fəxriyyə Vüqar qızı Nəsirzadə klinik psixoloq, təlimçi və psixoloji məsləhətçi kimi fərqli sahələrdə geniş təcrübəyə malikdir. Hal-hazırda “Avita” şirkətində klinik psixoloq və təlimçi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti boyunca klinik psixologiya, idman psixologiyası, təhsil psixologiyası və insan resursları sahələrində çalışaraq fərqli yaş qrupları və təşkilatlarla uğurlu iş aparıb. Bilişsel Davranışçı Terapiya (BDT), Psixodinamik Terapiya, Şəmə Terapiya, Mindfulness əsaslı yanaşmalar və Yas və Kriz Terapiyası sahələrində ixtisaslaşıb. Xəzər Universitetində bakalavr, Beykent Universitetində (Türkiyə) magistratura təhsilini fərqlənmə diplomu ilə tamamlayıb. Hazırda Aydın Universitetində (Türkiyə) klinik psixologiya üzrə doktorantura təhsilini davam etdirir, Türk, ingilis və rus dillərində sərbəst ünsiyyət qurma bacarığına malikdir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.



Vətənə sevdalı ömür yolçusu - Şahid İbrahim Əzizov

Tariximizin ən şərəfli səhifəsi olan ikinci Qarabağ müharibəsində Vətənimizin qeyrətli, mətin oğlanları yağını məhv edərək xalqa zəfər sevincini yaşatdılar.

1997-ci il dekabrın 26-da Cəlilabadda anadan olan Şahid İbrahim Şaməddin oğlu Əzizov da bu müqəddəs yolda son damla qanına qədər döyüşüb. Bu Vətən sevdalısının həyat yolu qısa olsa da, əsir Qarabağımızın xilaskar oğlu kimi qəhrəmanlıq tariximizdə silinməz iz qoyub. Fəqət, Tənrinin ona bəxş etdiyi ömür günlərini torpağa ürəkdən bağlı, Vətənin hər guşəsini əziz bilməklə, yurdunu düşünməklə saf əxlaqla, dürüst vicdanla yaşayıb. Adı dillərdən düşmür, canı bahasına qazandığı qəhrəmanlıq gələn nəsillərə də örnek olacaq.

Haqqında qürur hissi və iftixarla söhbət açdığım İbrahim Əzizov 2004-cü ildə Soltankənd kəndindəki tam orta məktəbə qəbul olub. 2015-ci ildə həmin məktəbi bitirib və yağıdan əsir torpaqların qisasını almaq üçün hərbi xidmətə yollanıb. Əsgər olduğu gündən igidliyi, mərdliyi, vətənsəverliyi İbrahimə hörmət, sevgi gətirib. Erməni diğalara döyüş meydanında layiqli cavab verməkdən ötrü tankçı peşəsini mükəmməl öyrənib. Bir qayda olaraq həmişə Vətən torpaqlarının erməni diğaların işğalına qarşı barışmaz mövqeyini ortaya qoyan igid əsgər 2016-cı ilin aprel döyüşlərində istəyinə çatıb. Lələ təpənin azad edilməsi naminə savaşın düz ortasına gedib, düşməne qan qusdurub, ürəyincə qisas alıb. 2017-ci ildə qalib əsgər kimi xidmətini başa vurub Sumqayıtdakı şirkətlərdən birinə işə düzəlib. Burada vicdanla çalışmaq, halal qazanmaq, yaxşı əməllərə tapınmaq onun həyat krediti olub. Dost-tanışa da deyib ki, Vətən torpağının düşmən tapdağında qalması bizə yaraşmır. Bu yolda canımı qurban verməyə belə hazıram. Təki Vətən azad yaşasın. İbrahim 2018-ci ildə ailə həyatı qurub, bir ildən sonra qız uşağı dünyaya gəlib. Yaxşı ailə başçısı kimi də tanınıb.

Qəlbində Vətənə sevgi, düşməne nifrət hissi gəzdirən İbrahimi 2020-ci il sentyabrın 21-də hərbi komissarlığa çağıraraq və Beyləqana göndərilib. İkinci Qarabağ müharibəsinin ilk günündə sinəsini Vətənə sipər edib erməni diğalarına layiqli cavab verib. Neçə-neçə ölüm-dirim savaşın qalibi olan İbrahim düşməne vurduğu ağır zərbələri ilə yada qalıb. Axırncı döyüşdə də tarix yazıb şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda", Qubadlının, Füzulinin, Şuşanın azadlığına görə medallara layiq olub.

Zəfər şəhidimizin həyat yoldaşı Tünzalə Abbasova deyir:

- İbrahim Vətən yolunda şəhadətə qovuşub. O, mənim üçün sağdır, onu qəlbimdə gəzdirirəm. Adı xalq tərəfində böyük iftixarla çəkilir, mən bundan qürur duyuram. Müharibədə olanda tez-tez zəng edirdi. Səsini eşidəndə bütün dünya mənim olardı. Danışdıq, amma qısa. Çünki səs eşitməyimi istəmirdi. Bir dəfə soruşdum ki, üşüyürsən? "Yox" dedi. Mən də o, gedəndən üşüdiyümü bildirdim. Axırncı dəfə çox az danışdıq. Bunu mən istədim. Bilirdim ermənilər telefonla danışanları vururlar. Bir neçə gün zəng edə bilməyəcəyi, telefonlarının olmadığı barədə xəbərdarlıq etdi. Nigaran qalmamağımı tapşırırdı...Cəsədini görəndə inanmaq istəmirdim. Elə bildirdim ki, öpəcəyəm və oyanacaq. Sentyabrın 21-də necə yola salmışdımsa, elə idi. Üzü yenə gülürdü. Ən çətin vaxtımda yuxularıma girir və mənə "Ölməmişəm, sağam" deyir. İbrahimə daim sadıq qalacağımıza and içmişəm...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Kənd təsərrüfatı. 2025-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 100818,2 min manat təşkil etmişdir ki, onun da 57352,0 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.

2025-ci ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkiddə 2028 ton ət, 21055 ton süd, 14260 min ədəd yumurta, 272 ton yun, 2 ton barma istehsal edilmişdir. Sənaye. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun ay-

əhaliyə faktiki qiymətlərlə 1712,1 min manatlıq rabitə xidmətləri göstərilmişdir. Rabitə xidmətləri 2024-cü ilin müvafiq dövrünə nisbətən 46,7 faiz, əhaliyə göstərilmiş rabitə xidmətləri isə 47,1 faiz artmışdır.

İstehlak bazarı. 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 165720,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məhsulları və qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 0,6 faiz artmışdır.

İctimai iaşə. 2025-ci ilin yanvar-iyun aylarında ictimai

mişdir.

2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,3 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,5 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,2 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 107,6 faiz təşkil etmişdir.

Yeni iş yeri. 2025-ci ilin yanvar-iyun aylarında 554 yeni iş yeri açılmışdır. Onlardan 12-

2025-ci ilin 6 ayında Goranboyun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri



larında 26017,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Tikinti. 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 2893,3 min manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,0 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 2072,1 min manatı və ya 71,6 faizi bilavasitə tikinti-quradırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə sərnişin daşınmasından əldə olunan gəlir 1740,5 min manat, yük daşınmasında isə 135,1 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 5,5 faiz artım qeydə alınmışdır.

Informasiya və rabitə. 2025-ci ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, habelə

iaşə dövriyyəsi 3407,4 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz çox olmuşdur. İaşə xidmətlərinin hamısı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşərək yalnız özəl sektora aid olmuşdur.

Ödənişli xidmətlər. 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə 26631,4 min manat dəyərində ödənişli xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz çox olmuşdur.

Qiymət. 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 109,2 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,8 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 113,2 faiz təşkil et-

i yeni yaradılmış müəssisə və təşkilatlarda, 542-i mövcud müəssisə və təşkilatlarda yaradılmışdır. 2025-ci ilin yanvar-iyun aylarında 448 yeni fərdi sahibkarlıq subyektləri qeydiyyatdan keçmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,3 faiz az olmuşdur.

Əmək bazarı. 2025-ci ilin iyun ayının 1-i vəziyyətinə rayonun iqtisadi və sosial sahələrində muzdlı çalışan işçilərin sayı 12279 nəfər təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz az olmuşdur. Dövlət müəssisələrində çalışan işçilərin sayı 7856 nəfər, özəl müəssisələrdə isə 4423 nəfər olmuşdur.

2025-ci ilin iyun ayının 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdlı çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 685,8 manat təşkil etmişdir.

Goranboy Rayon
Statistika İdarəsi

“Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Avqustun 16-ı və 17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.

“Unikal” xəbər verir ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 30-a yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər. Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzə-



rət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerində analiz etdirə biləcəklər. Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nəri-

manov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək. Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

2025-ci ilin birinci yarımilində Abşeron rayonunun “Sosial-iqtisadi inkişafı” haqqında statistika



Bu gün ölkədə vaxtında həyata keçirilən məqsədyönlü islahatlar və icra olunan layihələr Azərbaycanı regionda iqtisadi və siyasi sahələrdə inkişaf mərkəzinə çevirmişdir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilmiş Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiqliklə icra olunması inkişafı sürətləndirməklə yanaşı onun əhatə dairəsini də genişləndirmiş, ölkənin bütün regionlarında hərtərəfli iqtisadi inkişafa gətirib çıxarmışdır.

İqtisadiyyatımızın inkişafında Abşeron rayonu da əhəmiyyətli inkişaf potensialına malikdir. Belə ki, rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən ilin ilk altı ayı ərzində 482.6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən hesabat dövrü ərzində 414.3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ümumi məhsulun 85.9 faizi qədərdir. Rayonun sosial-iqtisadi in-

frastruktur sahələrindən biri olan nəqliyyat sektoru da cəmiyyətin inkişafında mühüm rol oynayır. Dövr ərzində fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasından əldə olunan gəlir 21.2 milyon manat olmuşdur. Hesabatların təhlilindən məlum olur ki, rayonun iqtisadi inkişafında rabitə və informasiya sahəsinin də əhəmiyyətli yeri var. Belə ki, hesabat dövründə müəssisə və təşkilatlara, həmçinin əhaliyə faktiki qiymətlərlə 14.6 milyon manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.4 faiz çox rabitə xidməti göstərilmişdir. Əldə olunan gəlirin 40.6 faizi dövlət, 59.4 faizi isə qeyri-dövlət sektorunun payına düşür. İlin birinci yarımilində rayonda 114.2 milyon manatlıq investisiya qoyuluşu olmuşdur ki, bu investisiyanın 104.2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Cari dövr ərzində əhaliyə pərakəndə ticarət və iaşə şəbəkələrindən 750.8 milyon manata bərabər istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8.6 faiz çox-

dur. Əhaliyə göstərilən ödənişli xidmətin dəyəri isə 85.3 milyon manat olmuş, bunun da 26.5 milyon manatı dövlət, 58.8 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus təşkilatlar tərəfindən əldə edilmişdir. 2025-ci ilin yanvar-iyun aylarında rayonda 775,1 hektar sahədə yazlıq bitkilərin ekini aparılmışdır. Bu dövr ərzində 7 hektar sahədə kartof, 650,8 hektar sahədə isə tərəvəz ekini aparılıb. Əkilmiş sahənin 115,7 hektarını isə bostan bitkilərinin ekini təşkil edib.

Rayonun kənd təsərrüfatı müəssisələrində, əhali və kəndli fermer təsərrüfatlarında cari il iyul ayının 1-i vəziyyətinə 18282 baş iribuynuzlu mal-qara, o cümlədən 11072 baş inək və camış, 72989 baş isə qoyun və keçi mövcud olmuşdur. Təqdim olunan statistik məlumatlara və müvafiq hesablamalara görə diri çəkiddə 5184 ton ət, 21254 ton süd istehsal edilmişdir. 2025-ci il iyul ayının 1-i vəziyyətinə Abşeron rayonunda iqtisadiyyatın bütün sahələrini əhatə etməklə faktiki işləyənlərin sayı 50215 nəfər olmuş, bundan 13100 nəfəri dövlət, 37115 nəfəri isə qeyri-dövlət sektorunu əhatə etmişdir. Hesablanmış əməkhaqqı fondu 232747 min manat olmuşdur. Rayon üzrə bir işçiye düşən orta aylıq əməkhaqqı 807.9 manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki işləyənlərin orta sayı 9.3 faiz, orta aylıq əməkhaqqı isə 9.8 faiz artmışdır. Rayonda sosial sahənin inkişafı da yüksək səviyyədə təmin olunur, quruculuq-abadlıq işləri davam etdirilir.

Abşeron Rayon Statistika İdarəsinin rəisi Təvəkkül Mirzəyev

Ağsu rayonunda taxıl biçini yekunlaşdırılıb

Ağsuda taxıl biçini optimal müddət ərzində başa çatdırılıb.

2025-ci ilin məhsulu üçün 27877.3 hektar sahədə biçin aparılaraq ümumilikdə zəmilərdən 91.9 min ton məhsul əldə edilmişdir.

Əldə olunmuş məhsulun 27.5 min tonunu buğda, 64.4 min tonunu isə arpa təşkil edir. Məhsuldarlıq hər hektardan buğda üzrə 33.1 sentner, arpa üçün isə 32.9 sentner olmuşdur ki, bu da müvafiq olaraq ötən ildəkindən çoxdur.

Ağsu Rayon Statistika İdarəsi

Ucarda tikinti, nəqliyyat və rabitənin inkişafı

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fərdi sahibkarlar tərəfindən 2236,6 manatlıq xidmət göstərilmiş və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox olmuşdur. Avtomobil nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında 3075,0 min sərnişin, 740,0 min ton yük daşınmışdır.

2025-ci ilin yanvar-iyun aylarında informasiya və rabitə sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 1072,6 min manatlıq xidmət göstərilmiş, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə və ya 659,1 min manat çox olmuşdur. İlk məlumatlara əsasən 2025-ci ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 2837,2 min manat investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 1579,0 min manatı və ya 55,7 faizi dövlət, 1258,2 min manatı və ya 44,3 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür. 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş investisiyanın 2709,2 min manatını və ya 95,5 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir.

Ucar Rayon Statistika idarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov

Sənaye

Sənaye müəssisələrində və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 8619,2 min manatlıq məhsul istehsal edilmiş əvvəlki ilin müvafiq dövrünə nisbətən sənaye istehsalı indeksi 102,6 faiz təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində istehsalın və xidmətlərin həcmi 2110,1 min manatı və ya 24,5 faizi dövlət sektorunun, 6509,1 min manatı və ya 75,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Ucar Rayon Statistika İdarəsinin rəis müavini Emin Qəhrəmanov

Bələdiyyə büdcəsi

2025-ci ilin yanvar-iyun aylarında bələdiyyə büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 97,7 min manat təşkil etmişdir. Bu dövrdə büdcədən 88,4 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz az vəsait xərclənmişdir. Daxilolmaların 33,1 faizi torpaq vergisi, 21,2 faizi əmlak vergisi, 0,5 faizi bələdiyyə əmlakının özgeninkiləşdirilməsindən, 43,3 faizi bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən, 0,3 faizi avtomobillərin dayanacaqları üçün ödənişlər, 1,6 faizi digər vergi olmayan daxilolmalar hesabına təmin edilmişdir.

Ucar Rayon Statistika İdarəsinin baş məsləhətçisi Tural Əzizli

Siyəzən rayonunda taxıl biçini haqqında göstəricilər

Siyəzən rayonu üzrə 4561,9 hektar taxıl sahəsində biçin aparılmış, 13018,0 ton məhsul yığılmışdır. Biçilən sahələrin 2223,7 hektarı buğda, 2338,2 hektarı arpa olmuşdur.

Biçilmiş sahələrdən 6385,0 ton buğda, 6750,0 ton arpa yığılmışdır. Buğdanın məhsuldarlığı 28,7 sent/ha, arpanın məhsuldarlığı isə 28,9 sent/ha olmuşdur.

Siyəzən Rayon Statistika İdarəsinin rəisi Kamil Xəlilov

"Saziş Rusiya və İran üçün də iqtisadi imkanlar yaradacaq" - Paşinyan

"Vaşinqtonda imzalanmış saziş İran və Rusiya üçün əhəmiyyətli faydalar təmin edəcək".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Fox News Digital" telekanalına müsahibəsində deyib.

O, bildirib ki, layihə təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün mühüm və faktiki olaraq misilsiz iqtisadi imkanlar yaradacaq.

"Bu, beynəlxalq sabitlik və təhlükəsizliyə də töhfə verəcək", - Paşinyan əlavə edib.

"Onlarla barışmaq fikrimiz yoxdur" - Kim Çen Inın bacısı

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Fəhlə Partiyası Mərkəzi Komitəsinin üzvü Kim Yo Conq Pxenyanın Seulla münasibətlərində hər hansı normalaşma ehtimalını qəti şəkildə rədd edib və KXDR-in tezliklə bu mövqeyi Konstitusiyada təsbit edəcəyini bəyan edib.

"Unikal" xəbər verir ki, onun bəyanatı Şimali Koreyanın KCNA xəbər agentliyi tərəfindən dərc olunub.

"Biz dəfələrlə izah etmişik ki, Cənubi Koreya Respublikası ilə münasibətləri yaxşılaşdırmaq istəyimiz yoxdur. Bu, bizim son mövqeyimiz və baxışımızdır, yaxın gələcəkdə konstitusiyamızda təsbit olunacaq. Bu, çox ədalətli addım olacaq", - Kim ifadə edib.

Putinin köməkçisi görüşün planlarını açıqladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüş proqramı artıq razılaşdırılıb.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə keçirdiyi brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

"Görüş, Alyaskada, Ankoridə baş tutacaq və xüsusilə Elmendorf-Richardson müştərək hərbi bazasının binalarından biri istifadə ediləcək", - o, qeyd edib.

Uşakovun sözlərinə görə, dövlət başçıları əvvəlcə təkbətk danışıq aparacaqlar. Sonra iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin də iştirak edəcəyi işçi səhər yeməyi formatında danışıqlar baş tutacaq.

Rüşvət alan keçmiş prezident həbs edildi

Peru məhkəməsi suvarma və xəstəxana tikintisi layihələrində rüşvət almaqda ittiham olunan keçmiş prezident Martin Vizkarranın beş aylıq həbsinə qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə Peru Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, sabiq prezident istintaq müddətində istintaq təcridxanasına yerləşdirilib. İttiham tərəfi iddia edir ki, keçmiş prezident qeyri-qanuni ödənişlər müqabilində podratçılara tikinti müqavilələrini qazanmağa kömək etmiş ola bilər. Prokurorlar həmçinin bildirirlər ki, Vizkarra saxta səyahət hesabları vasitəsilə kampaniya fəaliyyətini gizlədib.

Son illər Perunun bir neçə keçmiş prezidenti korrupsiyaya görə həbsə məhkum edilib. 2024-cü ilin oktyabrında məhkəmə keçmiş prezident Alejandro Toledonu sui-qəsd, çirkli pulların yuyulması və rüşvətxorluqda təqsirli bilib, 20,5 il müddətinə azadlıqdan məhrum edib.

Ermənistan Konstitusiyasının dəyişikliklərinə başladı

"Nikol Paşinyan Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə, xüsusən də Müstəqillik Bəyannaməsinə istinaddan imtina edilməsinə razılıq verir".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

"Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir ki, sülh müqaviləsi paraflandıqdan sonra biz Sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin



davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq.

Bu razılaşmadan sonra Ermənistan Respublikasının Konstitusiyası dəyişdiriləcək, bundan sonra onlar sazişin yalnız yekun variantını imzalayacaqlar. Qeyd edək ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. Əldə etdiyimiz məlumata görə, bu şura tezliklə yeni konstitusiya yazmaq üçün aktiv iclaslar keçirəcək", - qəzet qeyd edib.

Tramp Ukraynaya təhlükəsizlik zəmanəti verir - Amma bir şərtlə

Ukrayna və Avropa ölkələrinin liderləri ilə onlayn görüş zamanı ABŞ prezidenti Donald Tramp NATO çərçivəsində həyata keçirilməməsi şərti ilə Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Söhbət avqustun 13-də baş tutub və Alyaskada Tramp-Vladimir Putin sammiti öncəsi mövqelərin əlaqələndirilməsinə həsr olunub.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Vaşinqton atəşkəs əldə edildikdən sonra Ukrayna üçün "çəkinmə vasitələrinin" təmin edilməsində iştirak etməyi düşünür. Bununla belə, Tramp zəmanətlər dedikdə dəqiq nəyin nəzərdə tutulduğunu açıqlamayıb. Əvvəllər o, bəyan etmişdi ki, ABŞ Kiyevə birbaşa silah tədarük etməyəcək və Avropa dövlətləri artıq bağlanmış saziş çərçivəsində

bu tədarükləri NATO vasitəsilə maliyyələşdirəcək.

Avropada hələ də Trampın təkliflərinin simvolik ola biləcəyi və Ukraynanı uzunmüddətli müdafiə ilə təmin edə bilməyəcəyi ilə bağlı narahatlıqlar var. "Politico" yazır ki, Avropa liderləri təminatların zəruriliyini dəstəkləyib, lakin vurğulayıblar ki, Ukrayna öz ərazisində istənilən danışıqlarda iştirak etməlidir. Onlar sərhədlərə güc tətbiq etməklə istənilən dəyişikliyi qəbul edilməz hesab edirlər.

Fransa prezidenti Emmanuel Makron ərazi strukturu ilə bağlı danışıqlarda yalnız Ukraynanın tərəf olması lazım olduğunu, onun iştirakı olmadan nə Rusiya, nə də Qərbin belə qərarlar qəbul etməsinə icazə verilmədiyini vurğulayıb.

Tramp bundan əvvəl mümkün sülh razılaşmasının bir hissəsi kimi Ukrayna və Rusiya arasında ərazi mübadiləsini nəzərdən keçirdiyini



bildirib. Onun planına görə, məsələ əvvəlcə Putinlə müzakirə olunacaq və ortaq fikirlər yaranarsa, Avropa liderləri və Vladimir Zelenski danışıqlara cəlb olunacaq. Bununla belə, Ukrayna istənilən ərazi güzəştlərini rədd edir.

Eyni zamanda Tramp həmçinin xəbərdarlıq edib ki, Putin döyüşləri dayandırmağa hazır olmasa, Rusiya "ciddi nəticələrlə" üzləşəcək. Alyaskadakı görüş konstruktiv keçərsə, Amerika lideri Ukrayna ilə ayrıca üçtərəfli görüşün mümkünlüyünü istisna etmir.

"Bu regionda münafişə mümkün deyil" - Gürcüstan Prezidenti

Cənubi Qafqaz regionunun böyük potensialı var və bölgədəki siyasi sabitlik xalqların rifah halının yaxşılaşmasına xidmət edəcək.

"Unikal" xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyəyə səfərini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, səfərin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşün əsas mövzuları ölkələr arasında regional və ikitərəfli əməkdaşlıq olub.

O deyib: "Regionumuz böyük potensiala malikdir və siyasi sabitlikdən sonra iqtisadi sabitlik və xalqın rifahı gəlir". Qeyd edib ki, Gürcüstan və Türkiyənin bir sıra məsələlərdə ortaq baxışa malik olması vacibdir.

"Görüşlər zamanı ailə dəyərlərinə də önəm verdik. Sonra iqtisadi və siyasi məsələlərə toxunduq, müxtəlif təşəbbüsləri müzakirə et-



dik. Türkiyə-Gürcüstan münasibətlərinin belə yüksək səviyyədə olması məni daha da həvəsləndirir", - deyə Kavelaşvili vurğulayıb.

Prezidentin sözlərinə görə, Gürcüstan da qonşu ölkələr kimi regionda uzunmüddətli sülhə nail olmağa çalışır: "Biz sülhü, ailə dəyərlərini, milli maraqları qorumuşuq, dost ölkəmizin hakimiyyət orqanları

da eyni yanaşmalardan istifadə edirlər. Bu, mənə möhkəm zəmanət verir ki, uzunmüddətli prosesdə burada sülh və sabitlik olacaq".

Gürcüstan Prezidenti deyib: "Kim olursa olsun, hamı - strateji tərəfdaş, dost ölkələr, bədxahlar bilməlidirlər ki, bu regionda münafişə mümkün deyil, çünki bütün ölkələr bir-birinə çox güvənir".

Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib



Vətən və millət yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan Pəncəli Teymurovun ömür yolu nə qədər qısa olsa da, müharibə meydanında göstərdiyi qəhrəmanlıqla gələcək nəsillər üçün bir tarix yazıb getdi.

Boya-başa çatdığı Astarada camaat hər yerdə, hər zaman öz igid oğlunu xatirəsinə əziz tutur, böyük ehtiramla onu yad edir, adına layiqli işlər görürlər. 01-12 avqust tarixlərində "Ümid" İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və "Ümid" İdman Kompleksinin də-

stəyi ilə Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş mini futbol idman növü üzrə Astara rayon açıq turniri keçirildi. 4 qrup üzrə 16 komandanın, ümumilikdə 185 idmançının qatıldığı turnir sona çatdı.

A qrupundan "Ümid FK" (Astara) komandası I yeri, "Parakənd" (Lənkəran) komandası II yeri, B qrupundan "Ərçivan FK" (Astara) komandası I yeri, "Mamusta" (Lənkəran) komandası II yeri, C qrupundan "Kijəbə FK" (Astara) komandası I yeri, "Hirkan qəsəbə" (Lənkəran) komandası II yeri, D qrupundan "Kənarneşə" (Lənkəran) komanda-

sı I yeri, "Tüləkvan" (Astara) komandası II yeri qazanaraq turnirin 1/4 final mərhələsinə yüksəldilər.

1/4 final, yarımfina və final oyunundan sonra yekun nəticəyə əsasən I yeri "Ərçivan FK" (Astara) komandası, II yeri "Mamusta" (Lənkəran) komandası, III yeri "Tüləkvan" (Astara) komandası qazandılar.

Açılış və təltif etmə mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və əməkdaşlar, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, "Ümid" İdman Kompleksinin direktoru Ümidvar Məmmədov iştirak etdilər.

I, II, III yerləri tutan komandalər və komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları və qalib komandalər "Ümid" İdman Kompleksinin kuboku və hədiyyələri ilə, eləcə də fərqlənən təşkilatçılar və hakimlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri ilə təltif olundular.

Zəfər Orucoğlu, AJB üzvü

PSJ UEFA Superkubokunu qazandı

UEFA Superkubokunun qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, titulun sahibi Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən oyundan sonra müəyyənən.

İtaliyanın Udine şəhərində yerləşən "Friuli" stadionunda təşkil olunan matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.



Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn PSJ Superkubokun qalibi adını qazanıb.

Matçı portuqaliyalı baş hakim Joao Pineyru idarə edib. Görüşün dördüncü hakimi isə azərbaycanlı FIFA referisi Elçin Məsiyev olub.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanmışdı.

"Araz-Naxçıvan"ın mərhələ keçməsi mümkünsüz görünür, "Sabah"ın şansı az deyil"

"Araz-Naxçıvan"ın evdə 0:4 hesabı ilə uduzması əlbəttə ki, üzücüdür. Sanki həmin gün komandanın oyunu heç cür alınmadı".

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.

O, "Araz-Naxçıvan" və "Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsin bu gün keçiriləcək cavab oyunundan əvvəl fikirlərini bölüşüb. Bakıda "Omoniya"ya 0:4 hesabı ilə uduzan "Araz-Naxçıvan"ın mərhələ keçməsinin mümkünsüz olduğunu bildiren mütəxəssis Kiprdəki matçın də təmsilçimiz üçün asan olmayacağını qeyd edib: "Araz-Naxçıvan" ilk görüşdə həm komanda şəklində, həm də fərdi baxımdan zəif göründü. Komandanın səfərdə də vəziyyəti o qədər də ürəkəcan deyil. Etiraf

edək ki, "Omoniya" futbol oynayı. İlk oyunda təsadüfən qalib gəlmədi. Belə komanda ilə səfər matçında geridönüş etmək mümkünsüzdür. Bəli, futbolda belə bir ifadə var ki, mümkünsüz heç nə yoxdur. Ancaq komandaların gücünə baxanda bu, mümkünsüz görünür. Bu, sadəcə "Araz-Naxçıvan" üçün prestij oyunudur. Belə hesablə uduzmağın təsadüf olduğunu sübut etməyə çalışmalıdırlar. Mən inanıram ki, "Araz-Naxçıvan" evdəkindən daha yaxşı futbol oynayacaq".

Ş.Diniyev Bolqarıstanda keçirilən ilk görüşün 90+8-ci dəqiqəsində buraxdığı qolla uduzan (0:1) "Sabah"ın isə mərhələ keçmək şansının az olmadığını deyib: "Sabah" güc baxımından "Levski" ilə bərabər oynadı. Ancaq səviyyə fərqi öz sözünü



deyirdi. "Levski" hər mövqedə savadlı oynayırdı və "Sabah" üçün problemlər yaradırdı. Matçın sonunda "Sabah"a qol vura bildilər. 1:0 hesabı sürüşkəndir. "Sabah"ın vuracağı 1 qol hər şeyi dəyişə bilər. Şanslar bərabərdir. Bəlkə də 55/45-ə "Levski"nin tərəfindədir. Hər iki təmsilçimizə uğurlar arzulayıram".

Sabiq "Qalatasaray"lı "Fənərbaxça"ya keçir

"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Türkiyə millisinin üzvü "Fənərbaxça"ya keçəcək.

Tanınmış insayder Fabritsio Romano məlumat yayıb ki, bu transfer yaxın 24 saat ərzində tamamlanacaq.

Qeyd edək ki, Aktürkoğlu "Benfika"ya Türkiyənin "Qalatasaray" klubundan keçib. O, 2020-2024-cü illərdə "Fənərbaxça"nın əzəli rəqibində oynayıb. Kerimin Portuqaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

"Sumqayıt" yeni transfer etdi, icaraya verdi

"Sumqayıt" heyətinə yeni oyunçu qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Gənclik şəhəri" təmsilçisi fransalı müdafiəçi İmani Barkeri transfer edib. Onunla 4 illik müqavilə imzalanıb. 22 yaşlı oyunçu mövsümün sonuna qədər "Karvan-Yevlax" klubuna icarəyə verilib.

Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədov və Nikola Ninkoviç, Abdul Rəşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.

Azərbaycan çempionatında ilk turun hakim təyinatları

Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk turunun təyinatları açıqlanıb.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçiriləcək açılış matçı FIFA referisi Əliyər Ağayeva tapşırılıb.

Bağlanış oyunu olan "Zirə" - "Araz-Naxçıvan" görüşü isə Cavid Cəlilova həvalə olunub.

Misli Premyer Liqası

I tur

15 avqust (cümə)

17:00. "Karvan-Yevlax" - "Qəbələ"

Hakimlər: Əliyər Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Şamaxı şəhər stadionu

16 avqust (şənbə)

17:00. "İmişli" - "Turan Tovuz"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.

VAR: Tural Qurbanov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu

20:00. "Neftçi" - "Şamaxı"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: İnqilab Məmmədov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Rüşət Əmirov.

"Neftçi Arena"

17 avqust (bazar)

20:30. "Sumqayıt" - "Kəpəz"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənlı.

VAR: Rauf Cabarov.

AVAR: Rəhil Ramazanov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18 avqust (bazar ertəsi)

20:00. "Zirə" - "Araz-Naxçıvan"

Hakimlər: Rəvan Həməzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.

VAR: Nəcət İsmayıllo.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İdman Kompleksinin stadionu.